



“İqtisadi əməkdaşlıq ATƏT-in prioritetləri sirasındadır”

Bakıda ATƏT
Parlament
Assambleyasının
İpək Yoluna
Dəstək Qrupunun
beynəlxalq
konfransı keçirilib

Səhifə 3



**Sarkisyan
rejiminin başı
üstündəki Domokl qılıncı**
Ermənistan müxalifəti
1 mart qətləməsinə görə
hakimiyyətdən əl çəkmir

Səhifə 5

Sosial problemlərin həlli əsas prioritet kimi

Həyata keçirilən islahatların əsas məqsədi vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsidir

Səhifə 4

Mart soyqırımının dünyaya tanıtılması

Tədqiqat işləri aparılmalı,
hər bir vətəndaş
bu istiqamətdə
səy göstərməlidir

Səhifə 6



“Qoy həmişə bayram olsun!”

Sağlamlıq imkanları
məhdud uşaqların təhsil
aldığı internat məktəbdə
Novruz şənliyi keçirilib

Səhifə 9

Yazıçı Anar "Prezidentin fəxri diplomu" ilə təltif edilib



Prezident İlham Əliyev Anar Rəsul oğlu Rzayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, A.Rzayev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Prezident İlham Əliyev xalq yazıçısına məktub göndərmiş

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarı 80 illiyi münasibətilə təbrik edib. Dövlət başçısının məktubunda deyilir:

"Hörmətli Anar müəllim! Sizi - Azərbaycanın görkəmli yazıçısını və tanınmış ictimai xadimini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Sizin istedadlı nasir, publisist və dramaturq olaraq çoxəsrlik ənənələrə malik ədəbiyyatımızın daha da zənginləşməsində müstəsna xidmətləriniz var. Ən müxtəlif janrlarda qələmə aldığınız əsərlərdə Siz söz sənətkarlarına məxsus yüksək məhərdətlə müasirlərimizin mənəvi aləminin dolğun təsvirinə nail olmuş, ardıcıl ədəbi-fəlsəfi axtarışlarınızla bədii fikrimizin yeni inkişaf mərhələsinin yaradıcılarından biri kimi səmərəli fəaliyyət göstərmisiniz.

Mövzu aktuallığı, üslub fərdiliyi, dil səlisliyi və dərin həyatiliyi ilə seçiyələndirən yüksək əxlaqi keyfiyyətlər aşılayan nəsr əsərlərinizin geniş oxucu auditoriyasının zövqünün formalaşmasında təsiri təqdirəlayiqdir. Daim rəğbətlə qarşılanan səhnə əsərləriniz və dahi şəxsiyyətlərimizin ömür yolunu özünəməxsus parlaq boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi daha da artırmışdır. Hər biri uzunmüddətli araşdırmanın məhsulu olub ədəbi-mədəni fikir tariximizin bütün məqamlarını ehtiva edən məqalə və esseləriniz intellektual potensialınızın aydın təzahürüdür.

Dilimizin saflığının qorunması uğrunda mübarizə yaradıcılığınızın mühüm istiqamətlərindən birini təşkil etmişdir. Xalqımızın böyük sənətkarlarının övladı olmaqla yeni tarixi şəraitdə azərbaycançılıq məfkurəsinin inkişafında xidmətləriniz danılmazdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində Siz otuz ildən bəri uğurla çalışmaqdasınız. Ümidvaram ki, ölkəmizin mədəni-ictimai həyatında bundan sonra da fəal iştirakınızla gənc ədəbi nəslin milli ideyalara bağlılıq ruhunda yetişməsi üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz".

"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Monteneqro parlamentinin sədri Prezident İlham Əliyevlə görüşüb

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu qeyd edərək mütəmadi qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini deyib.

Prezident İlham Əliyev, eyni zamanda, bildirib ki, Azərbaycan ilə Monteneqro müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirir, parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı ticarət, investisiya sahələrində yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev özünün Monteneqroya və Monteneqro prezidentinin və baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrimizin möhkəmlənməsində rolunu vurğulayıb. Monteneqro parlamentinin sədri İvan Brayoviçin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini



bildirən dövlət başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

İ.Brayoviç isə Monteneqro ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyəsini vurğulayaraq, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu deyib. Qonaq bildirib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn çərçivəsində həllinin tərəfdarıdır. İ.Brayoviç Azərbaycana səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının İpek Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən "İpek Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərinin rolunu" mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə edib.

Prezident Rumıniya baş nazirinin müavini qəbul edib

Ana Birçall: "Azərbaycanı regionda sabitliyə töhfə verən ölkə kimi dəyərləndiririk"

Prezident İlham Əliyev Rumıniya baş nazirinin müavini Ana Birçallı qəbul edib. A.Birçallı Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunun önemini qeyd edən xanım Ana Birçall forumda iştirakından məmnunluğunu bildirib. O, 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayıb.

Dövlət başçısı isə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti



İli" elan edildiyini deyib.

A.Birçall bildirib ki, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Avropa üçün strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycanın mühüm rol oy-

nağını qeyd edən A.Birçall bildirib ki, Rumıniya Azərbaycanı regionda sabitliyə və təhlükəsizliyə töhfə verən ölkə kimi dəyərləndirir. O, ölkəsinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin bütün sahələrdə bundan sonra da genişləndirmək əzmində olduğunu deyib və bu işdə hökumətlərarası komissiyaların mühüm rol oynayacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyəyə çatdığı vurğulanıb, ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşdığı və əməkdaşlığımızın böyük potensialının olduğu qeyd edilib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyət daşdığı bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı sərma-yə qoyuluşu və hər iki ölkədən olan şirkətlərin bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Gənclər Fondu Müşahidə Şurasının tərkibi təsdiqlənib

Prezident İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu - Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Kerimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - "Gənclərin intellektual inki-

şafına Yardım" İctimai Birliyinin idarə heyətinin sədri Seyidov Mirhəsən Mirheyder oğlu - "İrəli" İctimai Birliyinin sədri

Hümbətov İlham Gürşad oğlu - "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.

Gənclər Fondunun icraçı direktoru təyin edilib

Fərid Tahir oğlu Cəfərov Gənclər Fondunun icraçı direktoru təyin edilib. Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

MİDA-nın İdarə Heyəti sədrinə müavin təyin olunub

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub. Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq İzzət oğlu Sadiqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.

Sərəncama əsasən, Nazirlər Kabineti normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.10.8-ci bəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

“İqtisadi əməkdaşlıq ATƏT-in prioritetləri sırasındadır”

Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilib

Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” adlı beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli çıxışında bildirdi ki, İpək yolu ideyası irəli sürüldükdən sonra bir çox ATƏT ölkəsi bu ideyaya dəstək verib və layihəyə qoşulmaq qərarına gəlib. O qeyd edib ki, iqtisadi əməkdaşlıq da ATƏT-in prioritetləri sırasındadır: “ATƏT və onun Parlament Assambleyası fəal şəkildə yaranan problemlərin həlli ilə məşğul olur. Buraya terrorizmə qarşı mübarizə, münafişlər daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir. İpək Yolu elə bir marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunlar xalqlarımızın inkişafı baxımından əhəmiyyət kəsb edən şəhərlərdir. İqtisadi inkişafa, çiçəklənməyə nail olmaq bütün ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Sərhədlərin bağlanması qarşısını almalıyıq. Region naminə bunun əhəmiyyəti böyükdür. Nəqliyyat infrastrukturunu müasirləşdirmək əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunu buna gözəl misal kimi göstərmək olar. Bu, malların vaxtında çatdırılması nöqtəy-nəzərindən vacibdir”.

Monteneqro parlamentinin sədri, ölkənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri

İvan Brajoviç çıxışında bildirdi ki, bu gün heç bir ölkə dünyadan təcrid olunmuş formada yaşaya bilməz: “Təmsil etdiyim ölkə də yerləşdiyi regionun bir hissəsidir və Şərqlə Qərbdə aparıcı rol oynayır. Bu gün bu konfransa toplaşan ölkələr də istər turizm, istər biznes, istər mədəni, istərsə də

önəmli əməkdaşlıq imkanı yaratdığını söyləyib: “Bu məqsədlə biz keçən il İpək Yolunun Ticarət Palatası ilə Anlaşma Memorandumu imzaladıq. TRASECA İpək Yoluna Dəstək Qrupuna yüksək səviyyəli əməkdaşlıq təklif edirik. Biz hazırda Cənubi-Şərqi Asiya ölkələrinin bu təşəbbüsə qoşulmasında maraqlıyıq”.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirdi ki, İpək Yoluna Dəstək Qrupu gələcəkdə TRASECA ilə konkret layihələrlə bağlı əməkdaşlıq etməlidir. O, İpək Yoluna Dəstək Qrupunun gələcəkdəki tədbirlərindən birini Çində keçirmək niyyətində olduğunu da nəzərə çatdırıb.

Çinin Azərbaycandakı səfiri Vey Cinhua Çinin Azərbaycanın Avrsiyada geostrateji mövqeyini anladığını söyləyib. İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin üzvü Filippo Lombardi ölkəsinin İpək Yoluna Dəstək Qrupunu tam dəstəkləməyə hazır olduğunu bəyan edib. F.Lombardi deyib ki, sülh və əməkdaşlıq yaratmaq üçün əlaqələr vacibdir: “Bu nəqliyyat bağlantısı yaradılsa, biz gələcəkdə əməkdaşlığımızın daha da gücləndirilməsinə çalışacağıq. Əlaqə yollarından, körpülərdən, dəmir yollarından asılıdır. Biz Azərbaycanda sərbəst iqtisadi zonaların yaradılması layihələri barədə eşitməmişik. Biz bir vahid körpü, bağlantı yaratmağa çalışmalıyıq və bunu qədim İpək Yolunu canlandırmaqla etməliyik. İpək Yolu vaxtilə mədəniyyətləri, xalqları birləşdirib”.



digər sferalarda əlaqələri gücləndirərək ümumdünya inkişafına ciddi töhfə verə bilərlər. Biz də Azərbaycan kimi bu əlaqələrin inkişafında maraqlıyıq, İpək Yolu bizim üçün də prioritetdir. Azərbaycan kimi Xəzər dənizinin sahilində olmasaq da, biz də Adriatik dənizi sahilindəyik. Bizim ölkələr kiçik olsa da, əhəmiyyəti böyükdür. Bilirsiniz, qızılın da ölçüsü balacadır, amma qiyməti çox böyükdür”.

TRASECA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mirçea Çioproqa Avrsiyada TRASECA-nın çox

Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət-təhsil mərkəzi tikilir

Moldovanın Çadır Lunqa şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa ediləcək Mədəniyyət-təhsil mərkəzinin binasının təməlqoyma mərasimi keçirilib.



APA-nın xəbərinə görə, 1600 kv.m-dən çox sahəsi olan Mədəniyyət-təhsil mərkəzi geniş otaqlardan və konsert zalından ibarətdir. Bina bütün lazım avadanlıqlarla, eləcə də kompüter otaqları ilə təchiz olunacaq.

Təməlqoyma mərasimində Moldova prezidenti İqor Nikolayeviç Dodon və Qaquziya Muxtarıyyətinin başqanı İrina Fedorovna Vlah iştirak ediblər. Heydər Əliyev Fondu isə Azərbaycanın birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Ələkbər Quliyev təmsil edib.

Çıxış edənlər bildirdilər ki, tikilən mərkəzdə Çadır Lunqa şəhəri və ətraf rayonlardan uşaqlar, gənclər öz potensialını üzə çıxarmaq imkanına sahib olacaq.

“2017-ci ildə ticarət dövriyyəimiz 16% artıb”

Tehranda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçirilib

Düən Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, iclasda çıxış edən iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaqlıq, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir: “Dövlət başçıların siyasi iradəsi nəticəsində son 4 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu müddətdə 10 yüksək səviyyəli görüş, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək 150-yə yaxın sənəd imzalanıb”.

Ş.Mustafayev komissiyanın ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 16% artıb, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-ü ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 mlrd. ABŞ dollarına çatıb: “2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir. İran Prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq. Pirallahı Sənaye Parkında İranla birgə reallaşdırılan eczaçılıq zavodunun yaradılması istiqamətində işlər davam edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad” hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb. Neftqaz sahəsində də uğurlu əməkdaşlıq edirik. Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır.



Azərbaycanda 8,3 km, İranda 1,4 km dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan 19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2% artıb”.

Nazir qeyd edib ki, ötən müddət ərzində İrandan Azərbaycana gələn turistlərin sayı xeyli artıb: “2016-cı ildə bu göstərici 247 min olduğu halda, ötən il 363 min olub. Azərbaycana gələn turistlərin sayına görə iranlılar 3-cü, “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında isə İran vətəndaşları 1-ci yerdədir”.

Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var: “Azərbaycanda İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər”.

İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. M.Kərbasian hər iki ölkənin dövlət başçısının İran-Azərbaycan əlaqələrinin inkişafına

na və Dövlət Komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan-İran Dövlət Komissiyasının fəaliyyəti digər ölkələrlə olan komissiyalarla müqayisədə bütün sahələri əhatə edir. İranlı nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır. Bundan başqa, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımlar sahələrində də əlaqələrin inkişafı üçün potensial böyükdür.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran iqtisadi əməkdaşlığına, ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası martın 14-də də davam edəcək və komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.

Şahin Mustafayev İran prezidenti ilə görüşüb

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Görüşdə iki ölkənin əlaqələrinin inkişafına dair müzakirələr aparılıb. Görüş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasından sonra baş tutub.



Sosial problemlərin həlli əsas prioritet kimi

Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsidir

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin iqtisadi həyatında böyük dəyişikliklər baş verib. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsindən sonra sabitliyin bərpası, iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial durumunun, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifələr kimi dayanıb.

Ölkə iqtisadiyyatının bütün sahələrində köklü islahatlara start verilib, bir sıra yeniliklər tətbiq edilib, müasir dövrün tələblərinə uyğun yeni-yeni istehsal müəssisələrinin yaradılmasına başlanılıb. 2003-cü ildən sonra da iqtisadi sahədə bir çox uğurlara imza atılıb. İqtisadi sahədə yeni layihələrin icrasına başlanılıb. Azərbaycanın bölgələrinin inkişafında müşahidə olunan vəziyyət isə mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin daha da yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edib. Buna görə də müxtəlif vaxtlarda 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramları qəbul olunub. Azərbaycanca uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm hallarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olub.

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Ümumi götürsək, 2003-cü ildən indiyə qədər iqtisadiyyat 3 dəfədən çox artıb, çoxsaylı is-



tehsal müəssisələri yaradılıb. İndiyə kimi 2 milyona yaxın iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimidir. İqtisadiyyata 230 milyard dollardan artıq sərmayə qoyulub, valyuta ehtiyatlarımız 23 dəfə artıb. 2003-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədr sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Son 14 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilmiş, 12 min 300 kilometr yol inşa edilmiş, 443 körpü tikilib, 43 Olimpiya İdman Kompleksi istifadəyə verilib və digər lazımi sosial infrastruktur yaradılıb. Bütün bunların sayəsində Azərbaycandakı işsizlik səviyyəsi 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 49 faizə bərabər olub. Bundan başqa, əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu, cəmi 5,4 faizdir. Ötən 14 il ərzində sosial sahədə həyata keçirilən tədbirlər nəticəsində maaşlar və pensiyalar dəfələrlə artıb. Qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanıb, bu vaxta qədər sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib.

2017-ci ildə də Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilmişdir. İl ərzində infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, sözügedən məqsədlər üçün böyük vəsait ayrılıb. Elektrik təchizatı daha da yaxşılaşdırılıb, yeni yarımstansiyalar işə düşüb,

qazlaşdırma 93 faizə çatdırılıb, 100 min hektardan çox sahə suvarılmağa başlanılıb, 1300 kilometr avtomobil yolu, o cümlədən beş yüzdən çox kəndə yeni yol salınıb, içməli su layihələri uğurla icra edilmişdir. Ötən il sosial infrastrukturla bağlı da çox ciddi addımlar atılıb - 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilmiş, 500-ə yaxın məktəbdə cari təmir aparılıb. Bununla yanaşı, 2017-ci il ərzində ölkənin müxtəlif regionlarında 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilmiş, iki Olimpiya İdman Kompleksi istifadəyə verilib.

Bütün bunlarla paralel sosial sahədə atılan addımları xüsusi qabartmaq istədik. Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda 116 min ailə, 400 mindən artıq insan ünvanlı sosial yardım alır, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Eyni zamanda, bir qədər əvvəl vurğuladığımız kimi, son illər ərzində maaş və pensiyalar dəfələrlə artıb. Bu, həyata keçirilən sosial siyasətin əyani təzahürüdür. Bundan başqa, ötən il də pensiyaların orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb. 2018-ci ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyasının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin, o cümlədən 60 min nəfərə Azərbay-

can Prezidentinin təqaüdlərinin, 846 min nəfərin əmək haqlarının artırılması təmin edilmişdir. Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir.

2017-ci ildə sosial proqramlar yüksələn xətlə davam etdirilib. Belə proqramlardan biri kimi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il bu təbəqələrdən olan 315 nəfərə mənzillər (o cümlədən 148 nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi) təqdim edilmişdir. Bununla da indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb. Eyni zamanda, 2017-ci ildə 2300 qaçqın və məcburi köçkün ailəsi, 12 min insan yeni evlərə, mənzillərə köçürülüb. Bu çərçivədə görülən işlər çərçivəsində Cocuq Mərcanlı kəndinin bərpasını xüsusi qeyd etmək olar. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir. Burada yeni salınmış 150 evdən ibarət gözəl qəsəbədə yeni həyat başlayıb.

Qeyd olunanlarla bərabər, onu da vurğulamaq yerinə düşər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki "Məzun evi" Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər şəxs yaşayır. Onların məşğulluğunun təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il xalçaçılıq və tikis sevləri də açılıb. 2017-ci ildə 1165 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilmişdir, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər tam dövlət təminatında olub, 11025 nəfər tənha ahi və əlil şəxslər üçün sosial-məişət xidməti göstərilmişdir, nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr əsasında 4100 nəfər uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin edilmişdir. Fondun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilmişdir, Fondun İnsan Alverli Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alverli qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərmişdir.

Ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışıqda Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətini də vurğulamaq gərəkdir. Agentlik qarşısında qoyulan başlıca vəzifə vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəməkdən, sosial mənzillər inşa etməklə aztəminatlı və gənc ailələrin mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Bu məqsədlə 2016-cı il dekabrın 24-də MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə bildirilib ki, yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. 2017-ci il dekabrın 24-də isə Prezident İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib. Bu yeni şəhərciyin çoxmənzilli 11 yaşayış binasından ibarət olacağı planlaşdırılıb. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə, güzəştli şərtlərlə vətəndaşlara təklif olunacaq.

Bütün bu faktlar onu deməyə əsas verir ki, əlverişli coğrafi mövqeyə malik olan, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə iqtisadiyyatının inkişafı fonunda bu siyasət razılıqla qarşılanmaqla bərabər, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırır.

Alpər TURAN

Tramp Tillersonu vəzifəsindən uzaqlaşdırdı

Onu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo əvəz edəcək



ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, bu barədə prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb. D.Tramp R. Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo-nu təyin edəcəyini bildirib.

"Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik".

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasına dair qərarından sonra ilk açıqlamasında deyib. O bu qərarı təkbəşinə verdiyini bildirib: "Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm".

"Ərikler ölkəsi" partiyasının Yerevan Ağsaqqallar Şurasındaki fraksiyası paytaxtın mərkəzi rayonunda 2008-ci il 1 mart hadisələri zamanı gülləbaran edilən insanların xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib. Bu məqsədlə mərkəzdə abidə ucaldılması təklif edilib.

Bu məsələ martın 19-da Ağsaqqallar Şurasının iclasında müzakirəyə çıxarılaçaq. Təbii ki, dövlət bu təşəbbüsün reallaşmasına maliyyə ayırmayacaq, çünki məhz indiki hakimiyyət həmin qətləmin təşkilatçısıdır. Bu səbəbdən də layihə və inşa işlərinin maliyyələşdirilməsi məsələlərinin ictimaiyyətin köməyi, eləcə də, ianələr vasitəsilə toplanması qərara alınıb. İnşaat işlərinin həyata keçirilməsi üçün tender elan edilməsi də nəzərdə tutulur. Görəsən, faşist əlaltısı olan daşnak generalı Njdeyə abidə ucaldan hakimiyyət özünün qanını tökdüyü insanların xatirəsinə abidə ucaldılmasına necə reaksiya verəcək?

Mart qətləmindən söz düşmüşkən, bəlli olduğu kimi, Ermənistan-ABŞ parlament dostluq qrupunun üzvləri Birləşmiş Ştatlarda səfərdədir. "1in.am" agentliyində dərc olunan "İlbəil, saatbasat geriləmə - Ermənistan növbəti "Minilliyin çağırışı" proqramının benefisiarı ola bilməz" başlıqlı məqalədə qeyd edilir ki, nümayəndə heyəti ABŞ Konqresinin Ermənistan məsələləri üzrə komissiyasının nümayəndələri ilə görüşüb. Görüş zamanı nümayəndə heyəti "Minilliyin çağırışları" korporasiyası ilə Ermənistanla

fi dinamika və repressin olduğunu deyə bilərlər. Mən inanmıram ki, yenidən bu proqramın reallaşmasına qayıda bilək".

Hüquq-müdafiəçisi, Helsinki Vətəndaş Asambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə Ermənistan nümayəndə heyətinin səfərinə daha geniş kontekstdən nəzər salır: "Mən bunu Serj Sarkisyanın hakimiyyətini qorunub saxlamaq istiqamətindəki növbəti addımı hesab edirəm. O, göstərmək istəyir ki, ölkədə mövcud olan ciddi problemlərə, xüsusən də onun hakimiyyəti öz əlində cəmləşdirmək istəyinə baxmayaraq, ciddi islahatlar aparmaq niyyətindədir. Bildirmək istəyir ki, baxın, mən baş nazir olmaq istəsəm də, gündəlikdə islahatlarıdır. Mən bunu siyasi oyunbazlıq hesab edirəm". O ki qaldı yenidən "Minilliyin çağırışı" proqramının iştirakçısı olmağa, Artur Sakunts bildirib ki, "bu günlərdə Ermənistan parlamentində 1 mart hadisələri gündəmə gətirilib. İndiyə qədər dövlət terrorizmi həyata keçirən insanlara qarşı cinayət işi açılmayıb. Dövlət və hakimiyyət resurslarından irimiqyaslı və kütləvi şəkildə müxalifətə qarşı istifadə edilməsinə hər hansı bir hüquqi qiymət verilməyib. Heç bir hüquqi şəxs bu cinayətə görə məsuliyyətə cəlb edilməyib. Mənə təəccüblü gələn bilirsiniz nədir? ABŞ-da olan bu deputatlar qarşı tərəfə bu məsələ ilə bağlı nə deyəcəklər? Mart hadisələrinə görə ölkəmizin xaric olduğu bu proqramın bərpası ilə bağlı nə ediblər ki, indi onun bərpasını istəyirlər?" Onun sözlərinə görə, 1 martda

Sarkisyan rejiminin başı üstündəki Domokl qılıncı

Ermənistan müxalifəti 1 mart qətləminə görə hakimiyyətdən əl çəkmir



əməkdaşlıq perspektivlərini, eləcə də, erməni-ABŞ münasibətlərinin gündəliyindəki məsələləri müzakirə ediblər. Ermənistan evvəllər "Minilliyin çağırışları" korporasiyasının iştirakçısı sırasındadır. Lakin 2008-ci il mart qətləmindən sonra ABŞ bu proqramın maliyyələşdirilməsini dayandırdı. Son illər ABŞ konqresmenləri aktiv şəkildə bu proqramı lobbiləşdirməyə çalışırlar. Konqresmen Adam Şiff və Erməni Milli Komitəsi (ANCA) proqramın bərpası istiqamətində fəallıq göstərirlər. Məqsəd odur ki, "Minilliyin çağırışları" korporasiyası Ermənistan məktəblərində, elm, texnologiyalar, mühəndislik və riyaziyyat sahəsində grant proqramları həyata keçirsin. Lakin Ermənistandakı hüquq müdafiəçisi Vardan Arutunyan agentliyə açıqlamasında bu proqramın bərpasını mümkünsüz sayır və fikrinin də belə əsaslandırır: "2008-ci ildə bu proqram Ermənistanda demokratiya olmaması səbəbindən dayandırılıb. O vaxtdan bəri də ilbəil, günbəgün, saatbasat bu sahədə vəziyyət geriləyir. Hər hansı bir irəliləyiş qeydə alınmayıb. Erməni xalqı, ölkədə yaşayan insanlar, beynəlxalq ictimaiyyət də mən-

dövlət terrorunun yaşandığı barədə hər hansı bir qiymətləndirmə mövcud deyil: "Siyasi məbuslar hələ də var, iqtisadi monopoliya əsas problemlərdən biridir. Növbəti məsələ ABŞ səfirinin səsləndirdiyi korrupsiyaya qarşı qeyri-efektiv mübarizə, teleşirkətlərdə rəngarəngliyin olmamasıdır. Həllini tapmayan kompleks problemlər şəraitində danışmaq absurdur. Bu baxımdan, Ermənistanın növbəti dəfə proqrama salınacağına ümid etmək məntiqə uyğun deyil. Hesab edirəm ki, nümayəndə heyəti özündə məntiq və düşüncə tapacaq ki, bu məsələni qaldırmasın", - deyir o, fikrini tamamlayıb.

Parlamentdə də mart hadisələri ilə bağlı dinləmələr baş tutub. Dinləmələrin təşəbbüskarı müxalifətçi deputat Nikol Paşinyan olub. Əsas təhqiq hədəfi də eks-prezident Robert Köçəryan olub. Eks-prezidentin ofisindən Viktor Soqomonyan Köçəryanın baş prokurorluqda ifadə verməsi barədə səslənən ittihamlara cavab verib. Bildirib ki, "həmin hadisələrin əsas təşkilatçılarından olan "təxribatçı" şəxs parlamentdə "1 mart" hadisələri ilə bağlı sədrin kürsüsündə oturub, dinləmələr keçirib. "Radio Azatyunyun"un "Köçəryanın baş prokurorluqda dindirilməyə çağırılması ilə bağlı Paşinyan iddia qaldırır" sualını cavablandıraraq Soqomonyan bildirib ki, onları belə məsələlər maraqlandırmır.

Belə görünür ki, mart hadisələri hələ uzun müddət hərbi xuntanın başı üstündə Domokl qılıncı kimi qalacaq.

Azər NURİYEV

Gürcüstan Bakının böyük layihələrini qoyub niyə Ermənistanla əməkdaşlıq etməlidir ki?

Politoloqların fikrincə, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əldə olunan razılaşmalar Yerevanın siyasi ambisiyalarına zərbədir

Azərbaycan regionda Ermənistan xaric digər dövlətlərlə geniş əlaqələr qurub. Ölkəmizin strateji tərəfdaşı olan Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti martın 9-da Azərbaycana rəsmi səfər etdi və iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Bunun ardınca Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-da Azərbaycana rəsmi səfərə gəldi. Bu səfər çərçivəsində həyata keçirilən görüşlərdə regional layihələr, iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu.

Martın 15-də isə Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü olacaq. Qısa vaxt ərzində müşahidə olunan bu fəallıq Ermənistan siyasi dairələrini dilə gətirib. İşğalçı ölkənin ictimaiyyət təmsilçiləri, mediası müxtəlif formalarda narahatlıqlarını ifadə etməyə başlayıb. Maraqlıdır ki, Azərbaycanla Gürcüstan arasındakı bu diplomatik fəallıq hansı səbəbdən Ermənistanı narahat edir:

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, region ölkələri müəyyən təmasda olduqda, müxtəlif sazişlər imzalayanda və əməkdaşlığın səviyyəsini qaldıranda, bu, özü-özlüyündə Ermənistanı dalana dirəmiş olur: "Həm Türkiyə, həm də Azərbaycanın Ermənistanla diplomatik əlaqələri mövcud deyil. Gürcüstanın isə müəyyən münasibətləri olsa da, bu, o qədər də geniş formata müşa-hidə olunmur. Əlbəttə ki, bu, Ermənistanı qıcıqlandırır, eyni zamanda narahat edir. Çünki iqtisadi, siyasi və digər məsələlər regionda birgə müzakirə olunur, müəyyən qərarlar çıxarılır, amma Ermənistan faktiki olaraq, bütün layihələrdən kənar qalır. Bu görüşlər regional səviyyədə üstündür. Azərbaycan, Türkiyə, Gürcüstan arasında əldə olunan razılaşmalar Ermənistanın siyasi ambisiyalarına zərbədir".

F.Sadıxov əlavə etdi ki, İran Ermənistan üçün yeganə pəncərə, çıxış yoludur: "Çünki bu ölkənin dünyaya başqa bir çıxış yolu, Rusiya ilə birbaşa sərbəhləri yoxdur. Hətta çalışsalar belə, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri mövcud deyil. Bu halda Ermənistan ancaq İran vasitəsilə özü üçün pəncərə yaradıb. Amma əslində bu da Ermənistanla heç bir köməklik göstərmir, fayda vermir. Əlbəttə ki, onların ərazi iddiaları ölkələrini təcrid vəziyyətinə düşməyə məcbur edib. Əslində Ermənistan anlaşı, müəyyən güzəştlərə getsə, Azərbaycan torpaqlarını azad etmək fikrinin tərəfdarı olsa, əlbəttə ki, onların müəyyən şansları var və yaranmış vəziyyətdən istifadə edə bilərlər. Amma bunun üçün Ermənistanla sağlamlıq düşüncəli insanlar hakimiyyətə gəlməlidir. Hazırda siyasi rəhbərlikdə belə bir insan və eləcə də siyasətçilər mövcud deyil".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, bu gün Gürcüstana Azərbaycanla əməkdaşlıq lazımdır, nəinki heç nəyi olmayan Ermənistan: "Gürcüstanın baş naziri 10 gün əvvəl Ermənistanda da səfərdə olmuşdu və

orada qardaşlıqdan, dostluqdan danışdı, amma iqtisadiyyatdan danışa bilmirdi. Çünki ortada böyük layihələr yoxdur. Azərbaycanla isə böyük enerji və digər layihələr, hərbi əməkdaşlıq və başqa geniş spektrli münasibətlər mövcuddur. Həmçinin Azərbaycanın təşəbbüsü ilə üçtərəfli formatda görüşlər keçirilir. Eyni zamanda, bir neçə gündən sonra Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin Bakıda görüşü keçiriləcək. Ermənistan bu formatların heç birində iştirak etmir. İqtisadi potensialı da yoxdur ki, hansısa ölkəyə yatırım qoysun, böyük layihələrin iştirakçısı olsun. Təbii ki, Ermənistan regional layihələrdən məhz işğal etdiyi Azərbaycan tor-



paqlarına görə məhrumdur. Azərbaycanın həyata keçirdiyi böyük layihələr olduğu halda Gürcüstan niyə Ermənistanla əməkdaşlıq etsin ki? Eləcə də digər dövlətlər. Ermənistan Rusiyanın forpostu olsa da, son nəticədə rəsmi Moskva "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycandan çəkilməsinə üstünlük verdi. Ermənistan isə itirə-itirə gəlir".

E.Şahinoğlu əlavə etdi ki, İran da Azərbaycanla əməkdaşlığa maraqlıdır: "Amma çox təəssüflər olsun ki, Ermənistanla təmaslarından da tam əl çəkmirlər. Halbuki, İranın Ermənistanla bu təmaslarının heç bir iqtisadi səmərəsi olmayacaq. Əksinə, Azərbaycan səmərəli əməkdaşlıq təklif edir. Hətta rəsmi Bakı Rəft-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar kredit ayırıb. Bununla da biz istəyirik ki, İran Azərbaycanın tərəfdaşına çevrilsin. Ermənistan da bir xəbərdarlıq ünvanlasın ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyə qədər vəziyyəti düzəlməyəcək".

Politoloq qeyd etdi ki, Ermənistan hakimiyyəti gününü yola verməklə məşğuldur: "Lakin sabahı düşünəndə başa düşməlidir ki, Ermənistan bu cür mühasirə şəraitində daha nə qədər yaşayacaq? Nə qədər sosial-iqtisadi kaosun içində boğulacaq? Regiondakı bütün layihələr Ermənistandan yan keçir. Bu gün Gürcüstanın qazandığı milyardlarla dolları Ermənistan əldə edə bilərdi. Əslində indi də qazanmaq imkanı var, sadəcə Azərbaycan torpaqlarını azad etməlidir. Torpaqları da azad etmədikcə, onların vəziyyəti gətirdikcə gərginləşəcək. Çıxış yolu da tapa bilmirlər. Görürlər ki, bütün qonşular Azərbaycanla əməkdaşlıq edir. Ermənistan rəhbərliyi strateji düşünmək istəmir, əgər belə düşüncələri olsa, gərək Azərbaycan torpaqlarını azad edərdi. Ona görə də düşünürəm ki, Ermənistanı böyük faciələr gözləyir. Üstəgəl, Azərbaycan ordusu da güclənir və hərbi təzyiqləri günbəgün artırır".

Bəxtiyar MƏMMƏDLİ

Özzbekistan prezidenti Şavkat Mirzoyevanın Tacikistana səfəri iki ölkə arasında münasibətlərin bərpasında mühüm addım olub. Hər iki lider görüşü "tarixi" adlandıraraq bəyan ediblər ki, tacik-özbək münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.

Danışıqların yekununda 27 sənəd imzalanıb və onların arasında ən vacibi 30 gün müddətində vizasız gediş-gəliş, Sarez gölünün şirin suyundan birgə istifadə, demarkasiya və delimitasiya, eləcə də, dövlətlərarası sərhədin minalardan təmizlənməsidir. O ki qaldı mübahisəli Roqunsk Su Elektrik Stansiyasının inşası məsələsinə - bu məsələ böyük ehtimalla, növbəti görüşlərdə həllini tapacaq. Şavkat Mirzoyev tacik həmkarı İmomalı Rahmonla görüşünün sonunda keçirilən brifinqdə bildirib ki,

əhəmiyyətlidir. "Daşkəndlə bu məsələ ətrafında sət qəşidurma mövcud deyil. Bu isə o deməkdir ki, Roqunsk SES-in inşası gələcəkdə danışıqların əsas predmetidir. Əgər tərəflər kompromislərə hazır olsalar, sözsüz ki, qərar tapılacaq. Əsas da olan odur ki, Özbəkistan tacik elektrik enerjisini almaqda və enerji müəssisələrinin Tacikistana köçürülməsində maraqlıdır. Lakin bu əməkdaşlığın sonrakı mərhələsidir", - deyər Orta və Mərkəzi Asiya üzrə Mərkəzin direktor müavini Bəxtiyar Erqəşov bildirib. Qeyd edək ki, birgə müəssisələrin yaradılması barədə analoji saziş Qırğızstanla da bağlanıb. "Əgər Tacikistanda ucuz elektrik enerjisi mövcuddursa, onda enerji istehsalı müəssisələrini də bu ölkədə yerləşdirmək sərfəlidir. Qırğızstanla bağlı məsələyə gəldikdə isə burada istehsal olunan məhsulu Avrasiya İqtisadi İttifaqı ölkələrinə nəql etmək mümkündür", - deyər Erqəşev bildirib. Bundan əlavə, tərəflər başqa sahələr üzrə də

27 ildən sonra baş tutan səfər

Daşkəndlə Düşənbə arasında həllini tapmayan məsələ qalmadı?



Daşkənd və Düşənbə arasında həllini tapmayan məsələ qalmayıb. İki dövlətin rəhbərləri ümumiyyətlə görüşdən çox məmnun qaldıqlarını bildiriblər. "Nezavisimaya qazeta" yazır ki, bu, Özbəkistan prezidentinin son 27 ildə Tacikistana ilk səfəri olub. Liderlər bir-birilərinə "qardaş" adlandıraraq əbədi dostluq edəcəklərini bildiriblər. Şavkat Mirzoyev sözlərinin təsdiqi kimi, tacik həmkarına "qapıları olmayan bir darvaza maketi" və özbək dilində tacik-fars şairi və filosofu Əbülrəhman Caminin əsərlərindən ibarət külliyyatı hədiyyə edib. Tacikistan üçün daha bir yaxşı hədiyyə, Mirzoyevanın Özbəkistanın Tacikistanın hidroenergetika sisteminin inkişafında maraqlı olması barədə səsləndirdiyi fikir olub. Bu, həm də Roqunsk SES-in inşasına da aiddir. Düşənbədə bu bəyanat Daşkəndin su elektrik stansiyasının inşasına razılıq verməsi kimi qiymətləndirilib. "Biz Özbəkistanın Tacikistanda, o cümlədən Roqunskda belə tikililərin inşası ilə bağlı dəstəyini alqışlayırıq", - deyər tacik prezidenti bildirib. O əlavə edib ki, Düşənbə qonşuları üçün sudan istifadə məsələsində problem yaratmayıb və bundan sonra da yaratmayacaq. Biz qonşularımızı heç zaman susuz qoymamışıq və qoymarıq da", - deyər o, əlavə edib. Lakin ekspertlər diqqəti ona yönəldirdilər ki, imzalanan 27 sənəd içərisində bir yerdə də olsun Roqunsk SES məsələsi əks olunmayıb. Tacikistan üçün bu stansiyanın inşası milli ideya səviyyəsinə qaldırılıb və bu səbəbdən də səslənən hər söz Düşənbə üçün

əməkdaşlığı genişləndirmək niyyətindədir. Məsələ ondadır ki, özbək məhsullarına tacik bazarlarında tələbat güclüdür. Ekspertlər də hesab edirlər ki, ticarət balansını Özbəkistanın xeyrinədir - idxaldan daha çox məhsul ixrac olunur. İki ölkə liderləri ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatdırmaq qərarına gəliblər. Hazırda bu rəqəm 240 milyon dollardır. Belə bir göstərici isə hər iki tərəfi qane etmir. B.Erqəşev də bildirir ki, danışıqların sonunda hər iki tərəf öz məqsədinə çatdı. Ən əsası, Özbəkistan özü üçün yeni bazar açdı. Tacikistan öz növbəsində Özbəkistan vasitəsilə nəqliyyat məlumatı aparmaq imkanı əldə etdi. Əvvəl bu əlaqə yalnız aviaməlumat idi. İndi avtobus xətti də bura əlavə olunur. Sərhəddə 10 nəzarət buraxılış məntəqəsi də açılıb, Surxandərya və Xatlon vilayətləri arasında dəmir yolu əlaqəsi yaranır. Praktiki olaraq sərhəd məsələsi həllini tapıb". İki ölkə arasında dövlət sərhədinin 90 faizi də həllini tapıb: "Yerdə qalan 10 faiz isə ən çətin və problemlili məsələdir və tez bir zamanda həll etmək mümkün deyil. Eyni vəziyyət Qırğızstanla da bağlı idi". Onun qənaətinə görə, Tacikistanın bu danışıqların nəticəsindən razı qalması və Özbəkistanın sakit reaksiyasının səbəbi bəlli olur. "Tacikistan üçün bu məsələ həyati əhəmiyyət kəsb edir - ölkənin və xalqın yaşamaı üçün zəruridir. Özbəkistan üçün isə regionun daha bir ölkəsi ilə münasibətlərin qurulması deməkdir", - deyər ekspert son-da vurğulayıb.

Azər

Mart soyqırımının dünyaya tanıtılması

Tədqiqat işləri aparılmalı, hər bir vətəndaş bu istiqamətdə səy göstərməlidir



Elə günlər var tarixə sevinc, fərəh, elə günlər də var ki, fəlakət, qəm, qüسسə, kədər hissi ilə yazılır. 31 Mart da xalqımızın tarixinə öz adını qara hərflərlə, minlərlə insanın ölümü ilə yazdı.

Mart soyqırımı və ya Mart hadisələri olaraq tarixə düşən bu faciə nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1918-ci ilin mart ayının 30-dan başlayan və aprelin 3-nə qədər davam edən soyqırımı yalnız Bakıda deyil, digər bölgələrdə də törədilmişdir. İlk dəfə olaraq 1998-ci ildə Heydər Əliyevin imzaladığı sərəncama əsasən, 31 Mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmağa başladı.

Ermənilərin törətdiyi soyqırımını dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaq üçün daha hansı işlər görülməlidir?

Milli məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyir ki, 31 Mart bizim faciəli tariximiz, qan yaddaşımızdır, Azərbaycan xalqına qarşı törədilmiş genosiddir: "Əslində 31 Mart ümumiləşdirilmiş bir tarixdir. Soyqırımı martın 30-dan başlayaraq aprelin 3-ə qədər davam etmişdir. Özü də tək Bakıda deyil, Qubada, Şamaxıda, və digər yerlərdə bu kimi faciəvi hadisələr törədilmişdir. Sovet hakimiyyətini qurmaq adı altında xalqımıza, millətimizə, tariximizə genosid olub. Bax, bu tarixin adı belədir. Bu genosid prosesi ayrı-ayrı formalarda 1918-ci il sentyabr ayının 15-də türk qoşunlarının - Qafqaz İslam Ordusunun Bakıya daxil olmasına qədər davam edib. Əgər sentyabr ayının 15-də Qafqaz İslam Ordusu Bakını azad etməsəydi, Azərbaycanca da bir "Allahu-Əkbər" deyən kişi tapılmazdı".

Millət vəkili deyir ki, Azərbaycan xalqını qanına qəltən etsələr də, hələ mart soyqırımının göz yaşları qurumamış xalqımız dövlət müstəqilliyini

elan etdi: "Türk dünyasında, islam dünyasında ilk dəfə olaraq demokratik bir cümhuriyyət yarandı. Bizim taleyimiz də belə gətirib. 1918-ci il mart soyqırımından sonra cümhuriyyət quruldu. 1991-ci ildə də yanvar qırğınının hələ acısı gətməmiş, yenidən müstəqillik əldə etdik. Müstəqilliyimizə qarşı da bu gün Şimaldan, Cənubdan kifayət qədər mənfur caynaqlar uzanır. Ona görə də, bu millətin yolunda canını fəda edənlərin ruhu şaddır ki, müstəqil Azərbaycan var".

Deputat soyqırımının dünyaya tanıtılması üçün görülən işlərdən də danışdı: "Azərbaycanın 20 faiz torpaqları dünyanın gözü qarşısında işğal olunub. Bu gün biz bir milyon qaçqının haqqını verib, onları öz yurdlarına qaytara bilmirik. Bu səbəbdən elimizi elimizin üstünə qoyub oturmamalıyıq. Tədqiqat işləri aparılmalıdır, mətbuatda - hər yerdə bu məsələ gündəmdə olmalıdır. Hər bir azərbaycanlı xaricə gedəndə çamadanına ancaq paltar qoymamalıdır. Bunlarla bağlı kitablar paylanmalı, təbliğat aparılmalıdır. Müxtəlif dillərdə əsərlər nəşr olunmalıdır. Azərbaycan mart soyqırımının 100 illiyi yolunda kifayət qədər işlər görüb. Amma bunu hələ ki, qənaətbəxş hesab etmək olmaz. Biz yalnız soyqırımını dünyaya tanıda biləndən sonra nəticə əldə etmiş olacağıq. Nə qədər ki, bunu soyqırımı kimi tanıda bilməmişik, daha da x fəal olmalıyıq".

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmov-Tohidi deyir ki, 1918-ci il martın 30-da axşam başlayan qırğınlar faktiki olaraq bir həftə davam edir, lakin onun üç günü daşnak dəstələri tərəfindən şəhərin azərbaycanlı - müsəlman əhalisinin qırılmasına və qətlə edilməsinin xüsusilə kütləvi xarakteri ilə səciyyələnir: "Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəlman qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmır. Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığında ki ətraf kəndlərə də basqın

edərək müsəlmanların evlərinə soxulur, yoldan keçənləri qətlə edir və qətlə yetirir, şəhərkənarı yollarda pusqular qururlar. 1918-ci ilin martında Bakı kəndlərinin - Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digərlərinin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olublar".

Müsahibimiz deyir ki, baş vermiş hadisələrin daha geniş ictimaiyyətə çatdırılmasında tarixçilərin tədqiqatlarının böyük önəmi var: "Bu gün Azərbaycan dövləti erməni millətçilərinin azərbaycanlılara qarşı tarix boyu törətdikləri cinayətlər, o cümlədən 31 Mart soyqırımları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu hadisələrin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanın elmi ictimaiyyəti, ilk növbədə həmin məsələlərlə məşğul olan Azərbaycan tarixçiləri də bu sahədə tədqiqatlarını daha geniş müstəvidə, zamanın tələbləri şəraitində davam etdirməlidirlər".

Tarixçi bu işdə mətbuatın da böyük rolunun olduğunu bildirdi: "Mart soyqırımı ilə bağlı olan hadisələrin dünya ictimaiyyətinə çatdırılması üçün bu haqda olan informasiyaların yayılması vacibdir. Xüsusilə də, müxtəlif dillərə tərcümə olunaraq saytlarda yayımı daha yaxşı olar. O zaman səsimizi daha çox insana duyurmuş olarıq. Təbii ki, bütün sənədləri tərcümə etmək mümkün olmaz. Amma həmin sənədlər içərisində şahidlərin ifadələri, istintaq materialları var ki, onlar mütləq şəkildə tərcümə olunub dünyaya kütləvi informasiya vasitələrində yayılmalıdır. Bundan başqa, beynəlxalq konfranslar keçirdirik. Məsələn, bu ayın sonunda 4 konfransımız olacaq. Müxtəlif ölkələrdən qonaqlarımız gələcək. Bir masa ətrafında oturub baş verənlər barədə həmsöhbət olacağıq. Məsələ çox ciddi və daim aktualdır. Bunun üçün hər bir vətəndaş bu istiqamətdə işlər görməlidir".

Günel Azadə

“Hidayətoğlu Şirkətlər Qrupu” MMC Hərrac Mərkəzi məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan, 09 mart 2018-ci il tarixdə hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlaklar

məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 10% aşağı salınaraq növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlaklar

Nö	Yerli icra qurumu	Ünvan	Daşınmaz əmlaklar	Ümumi sahəsi (kv.m)	Satış qiymət	Beh %-lə
1	Xətai rayon İcra Şöbəsi	Bakı şəhəri, Xətai rayonu, Türkan qəsəbəsi, N 89/7223	Bağ sahəsi	0.0992 ha	13500	675
Nö	Yerli icra qurumu	marka	əlavə məlumat	İlkin qiymət (AZN)	Beh %-lə	
6	Xətai rayon İcra Şöbəsi	"MAZ- 5334 Ş-də KC 3577-2-1 xüsusi" markalı 10-JA-884 dövlət qeydiyyat nişanlı Kran	İli 1989, mühərrik həcmi 8906388, təmirə ehtiyacı vardır.	7200	720	

məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 15% aşağı salınaraq növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlaklar

Nö	Yerli icra qurumu	Ünvan	Daşınmaz əmlaklar	Ümumi sahəsi (kv.m)	Satış qiymət	Beh %-lə
1.	Xətai rayon İcra Şöbəsi	Xətai rayonu, General Şıxlinski küçəsi ev 39 A, mənzil 88	Mənzil	X	63750	3187,5
2.	Xətai rayon İcra Şöbəsi	Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 145, mənzil 14	Mənzil	Ümumi sahəsi 30 kv.m	21250	1062,5

məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 20% aşağı salınaraq növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlaklar

Nö	Yerli icra qurumu	Ünvan	Daşınmaz əmlaklar	Ümumi sahəsi (kv.m)	Satış qiymət	Ümumi sahəsi (kv.m)
1	Xətai rayon İcra Şöbəsi	Bakı şəhəri, Xətai rayonu, İ.İsmayilov küçəsi ev 46, mənzil 56	Mənzil	X	64000	3200
2	Xətai rayon İcra Şöbəsi	Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 10, mənzil 2	Mənzil	X	100000	5000
3	Abşeron rayon İcra Şöbəsi	Abşeron rayonu, Xırdalan şəhərində	Torpaq sahəsi	0.0817 ha	20160	1008
4	Şəki rayon İcra Şöbəsi	Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 147, mənzil 41	0.0759 ha torpaq sahəsində, 2 otaqlı mənzilin 2/1 hissəsi	Ümumi sahəsi 45.7 kv.m	14000	700

Nö	Yerli icra qurumu	marka	əlavə məlumat	İlkin qiymət (AZN)	Beh %-lə
6	Şəki rayon İcra Şöbəsi	"Mercedes 180" markalı, 90-CT-975 dövlət qeydiyyat nişanlı avtomobil	İli 1995, rəngi ,Yasəmənli metal, Mühərrik həcmi 1800 sm ³ , avtomobil istifadəyə yararlıdır	5200	520

məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 30% aşağı salınaraq növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlaklar

Nö	Yerli icra qurumu	Ünvan	Daşınmaz əmlaklar	Ümumi sahəsi (kv.m)	Satış qiymət	Ümumi sahəsi (kv.m)
1.	Nizami rayon icra şöbəsi	Bakı şəhəri, Nizami rayonu, 117	Torpaq sahəsi	0.1 ha	21000	1050
3.	Kürdəmir rayon icra şöbəsi	Kürdəmir rayonu, Muradxan kəndi	2.19 ha torpaq sahəsi	0.5475 ha pay hissə	315	15,75
4.	Kürdəmir rayon icra şöbəsi	Kürdəmir rayonu, Muradxan kəndi	Torpaq sahəsi	1.51 ha	3171	158,55
5.	Abşeron rayon icra şöbəsi	Abşeron ray, Saray qəsəbəsi	Torpaq sahəsi	0.10 ha	11200	560
6.	Yasamal rayon icra şöbəsi	Abşeron rayonu Hökməli qəsəbəsi	Torpaq sahəsi	0.30 ha	8400	420
7.	Şəki rayon icra şöbəsi	Şəki şəh, Sülh küçəsi, ev 20	Fərdi yaşayış evi	ümumi sahəsi 44.88 kv.m	14000	700
8.	Nəsimi rayon icra şöbəsi	Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesi. 133	Qeyri yaşayış sahəsi (45N- li mağaza)	x	1750	87,5
9.	Abşeron rayon icra şöbəsi	Abşeron Rayonu, Ramana sudaçılıq saxxozu ərazisi	Torpaq sahəsi	0.02 ha	2100	105
10.	Ağsu rayon icra şöbəsi	Ağsu rayonu, Hacısəmədi kəndi,	Ümumbirgə torpaq sahəsi	2.4.65 ha	2590	129,5
11	Abşeron rayon icra şöbəsi	Abşeron rayonu, Məhəmmədi kəndi 0.24 ha torpaq sahəsində	Ferma kompleksi, avadanlıqları	33 baş	117600	5880

Yerli icra qurumu	Ünvan	Məişət əşyaları və avadanlıqlar	Miqdarı	İlkin satış qiyməti	Beh %
Xaçmaz rayon icra şöbəsi	Xaçmaz rayonu, Xudat şəhəri	Paşa çayı	40 ədəd	446,40	44,64
		Lipton çay	72 ədəd		
		Berqa çayı	12 ədəd		
		Məryam çay	240 ədəd		
		Azərçay	80 ədəd		
		Bməd düyüsü	40 ədəd		
		Qabyuyan	30 ədəd		
Xaçmaz rayon icra şöbəsi	Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində köşk	Koreya istehsalı divan kreslo örtüyü	8 ədəd	240	12
Xaçmaz rayon icra şöbəsi	Xaçmaz şəhəri, N.Nərimanov küçəsində mağaza	"Samsung" Galaxu 6090 markalı telefon	1 ədəd	72	7,20
Xaçmaz rayon icra şöbəsi	Xaçmaz şəhəri, Bakı prospekti, mağaza	Rus istehsalı "Vaz 2106" arxa oturuğu	3 ədəd	226,80	22,68
		Akumulyator	2 ədəd		
		Çi n istehsalı manitor BOSS su motoru avtomobil üçün	1 ədəd		
		Koreya istehsalı səs signalı	1 ədəd		
Xaçmaz rayon icra şöbəsi	Xudat şəhəri, Axundov küçəsi, "Prestie" mağaza	Çin istehsalı Yeniyyətə gödəkçələri	30 ədəd	360	36
Xaçmaz rayon icra şöbəsi	Yeni həyat kəndi, ofis binası 74	Kompyuter dəsti	1 ədəd	228	22,80
Göyçay rayon İcra Şöbəsi	Göyçay şəhəri, H.Əliyev pr, Geyimlərin satışı mağazası	Qadın və kişi geyim malları	83 ədəd	2102,40	210,24

“Hidayətoğlu Şirkətlər Qrupu” MMC Hərrac Mərkəzi tərəfindən məhkəmə qərarları əsasında 12 Mart 2018-ci il tarixdə açıq hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlaklar barədə məlumat

Nö	Yerli icra qurumu	Ünvan	Müəssisə və əmlakın adı	Ümumi sahəsi (kv.m)	İlkin qiyməti (AZN)	Beh %-lə
1	Nəsimi rayon İcra Şöbəsi	Bakı şəhəri, Abay döngəsi, ev 7	Fərdi yaşayış evi	X	463 500	23175
2	Quba Rayon İcra Şöbəsi	Quba şəhəri, H.Əliyev prospekti 194	Qeyri yaşayış binası	X	21000	1050
3	Xətai rayon İcra Şöbəsi	Bakı şəhəri, Xətai rayonu, G.Salmani küçəsi, dalan 1 ev 4	Mənzil	X	55 000	2750

Nö	Yerli icra qurumu	marka	əlavə məlumat	İlkin qiymət (AZN)	Beh %-lə
1.	Qusar rayon İcra Şöbəsi	"Vaz 21043" markalı 38-BG-719 dövlət qeydiyyat nişanlı avtomobil	X	3500	350

Yerli icra qurumu	Ünvan	Məişət əşyaları və avadanlıqlar	Miqdarı	İlkin satış qiyməti	Beh %
Zaqatala rayon icra şöbəsi	"Zaqatala ƏT" ASC	Su çəni (1 ton)	1 ədəd	500	25
		Su çəni (1 ton)	1 ədəd	500	25
		Meyvə təmizləyən	1 ədəd	1000	50

1. Hərrac 12 Mart 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək.
2. Hərracda iştirak etmək üçün müvafiq sənədlər hərracın başlamasına ən gec 5(beş) iş günü qalanadək hərrac mərkəzinə təqdim olunmalı 2 iş günü ərzində hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəklərini yazılı surətdə bildirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN)
- hərrac mərkəzinin depozit hesabına behin köçürülməsini təsdiq edən sənəd.
Hesab: "BTB" Bank ASC Hezi Aslanov filialı
Kodu: 510835 VÖEN:13021665881 M/h: AZ13NABZ0135010000000093944
S.W.I.F.T: BBTBAZ22; H/h: AZ10BBTB40060944074331000016
Ünvan: Bakı ş, Nərimanov rayonu, Nəcəf Nərimanov küç, 5D 4-cü mərtəbə, qapı 2;
Tel:(012) 436 53 80 (055) 2547881 Əmlaklar barədə www.hidayetoglu.az saytında ətraflı məlumat əldə edə bilərsiniz.

Türkiyə ilə ABŞ razılığa gəlib

Suriya ilə bağlı "Yol xəritəsi" müəyyənləşdiriləcək

Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə Afrində daha bir şəhid verib. Afrinin Cinderes bölgəsində gedən döyüşlərdə Türkiyə ordusunun əsgəri şəhid olub, biri isə yaralanıb. "Türkiyə Suriyadakı Afrin şəhərini yaxın zamanda yaraqlılardan təmizləyəcək və artıq ərazinin yarısından çoxuna nəzarət edir". Bunu Türkiyə hökumətinin sözcüsü Bəkir Bozdağ bildirib. "Biz Afrində 1102 kvadrat kilometr ərazini terrorçulardan təmizləmişik. Yaxın zamanda şəhərin mərkəzinə çatacağıq və oranı da təmizləyəcəyik", Bozdağ deyib.

Türkiyə Suriyanın şimal-qərbindəki Afrin regionunda hərbi əməliyyatlara yanvar ayında başlayıb. Ankara bundan sonra şərqdə Mənbiç istiqamətində də irəliləyəcəyini bildirib. Ərazi Suriya kürdlərinin - YPG birləşmələrinin mərkəzləşdiyi yerdədir. Türkiyənin Afrin regionunda YPG kürd yaraqlılarına qarşı hərbi əməliyyatları Vaşinqton və Ankara arasında ikitərəfli münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub. ABŞ "Zeytun budağı" adlanan əməliyyata qarşı çıxış edərək, bunun İŞİD-ə qarşı mübarizəyə səylərinə mane olduğunu bildirir. Ankara Suriya kürdlərinin YPG qrupunu terrorçu qrup hesab edir. Lakin ABŞ Suriyada İŞİD-ə qarşı mübarizədə qrupu əsas komponentlərdən biri sayır.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Suriyada davam edən "Zeytun budağı" əməliyyatında yalnız separatçı terror təşkilatı PKK-nın deyil, İŞİD-in də bölgədən çıxarıldığını bildirib. Rəsmi danışıqlar aparmaq üçün Qəterin paytaxtı Dohada olan Akar, Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçularını zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülməndən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun budağı" əməliyyatının məqsədinin bölgədə sülhü və əmin-amanlığı bərqərar etmək olduğunu vurğulayıb: "Məqsədimiz bölgəni yalnız PKK-dan deyil, eyni zamanda, terror təşkilatı İŞİD-dən təmizləməkdir. PKK/PYD-



YPG-nin işğalındakı Afrindən qaçan ailələr TSQ-nin 2016-cı ildə keçirdiyi "Fərat qanaxan"ı bölgəsinə gedirlər. Bölgə İŞİD-dən təmizlənir. İŞİD terrorçular qiyafət dəyişdirərək PKK-nın əməliyyatlarında iştirak edirlər. Hərəkət çərçivəsində 60-a yaxın terrorçu təslim olub, yaralı terrorçular müalicə edilib". "The Independent" yazır ki, türk və ərəb qüvvələri tərəfindən mühasirəyə alınmış Afrin süqut edə bilər. Məqalədə deyilir ki, heç bir beynəlxalq tərəf Türkiyənin Suriyaya müdaxiləsinə etiraz etmir. "Belə bir təsəvvür yaranır ki, Əsədin müttəfiqi olan Rusiya Afrin kürdlərini Türkiyəyə güzəştə gəlib. Kürdlər hesab edirlər ki, bu məsələdə ruslar, iranlılar və türklər ümumi razılığa gə-

liblər. Ola bilsin ki, bu razılığa əsasında Türkiyə İdlidəki qiyamçıları Əsədə qurban verib".

Ən son məlumatlara görə, Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Məvlud Çavuşoğlu bildirib ki, YPG Mənbiçdən çıxan kimi, ABŞ və Türkiyə hərbiçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək. Onun sözlərinə görə, martın 19-da Suriya məsələsi ilə bağlı "Yol xəritəsi" müəyyənləşdiriləcək: "YPG Mənbiçdən çıxandan sonra ABŞ və Türkiyə hərbiçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək. ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizə bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaq. ABŞ-Türkiyə işçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəceyik". Qeyd edək ki, martın 19-da Məvlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi ilə görüşəcək. Həmin görüşdə Suriya məsələsi müzakirə ediləcək.

O da bəlli olub ki, Türkiyə ordusu Afrin əməliyyatının 53-cü günü şəhər mərkəzini tamam mühasirəyə alıb. Bu barədə ordu qərargahı məlumat yayıb. Bildirilib ki, PYD/YPG şəhəri tərk etmək istəyən mülki əhalinin çıxmasına imkan verməyib: "Ordu bu səbəbdən əhalinin çıxmaq istədiyi, ancaq PYD-nin imkan vermədiyi Afrin şəhərinin Zahra məhəlləsinə doğru daha intensiv əməliyyat keçirir. Gözlənilir ki, qısa müddətdə bu mahaldan şəhərə giriş olacaq. Hazırda ərazi minalardan təmizlənir. Məlumat görə, bu günədək məhv edilən terrorçuların sayı 3393 nəfərdir.

ABŞ "yer üzündəki cəhənnəm"ə görə narahatdır

BMT-nin Təhlükəsizlik Şurasına qətnamə təqdim edilib



Bu arada Suriya üsyançılarınin mühasirədə olan Quta şəhərinin şərqindəki əsas qruplarından biri, Dəməşqin ətrafındakı ərazidən yaraqlıların çıxarılmasına dair razılığa əldə etdiyini bildirir. Suriya hərbi qüvvələri Rusiya hərbi qüvvələrinin dəstəyi ilə son aylar ölkə paytaxtının ətrafında hələ də müxalif döyüşçülərin nəzarətində olan əsas ərazilərə nəzarəti geri almaq məqsədilə Qutanın şərqində hücumları intensivləşdirib. Britaniyada mənzillənən İnsan Hüquqlarını Müşahidə qrupu Şərqi Qutada mindən çox mülki vətəndaşın öldürüldüyünü bildirir. Suriyada münasibətlər 2011-ci ilin mart ayında başlayıb. Müşahidə qrupunun bildirdiyinə görə, ölənlərin sayı artıq 500 mindən çoxdur.

Bu arada Suriya üsyançılarınin mühasirədə olan Quta şəhərinin şərqindəki əsas qruplarından biri, Dəməşqin ətrafındakı ərazidən yaraqlıların çıxarılmasına dair razılığa əldə etdiyini bildirir. Suriya hərbi qüvvələri Rusiya hərbi qüvvələrinin dəstəyi ilə son aylar ölkə paytaxtının ətrafında hələ də müxalif döyüşçülərin nəzarətində olan əsas ərazilərə nəzarəti geri almaq məqsədilə Qutanın şərqində hücumları intensivləşdirib. Britaniyada mənzillənən İnsan Hüquqlarını Müşahidə qrupu Şərqi Qutada mindən çox mülki vətəndaşın öldürüldüyünü bildirir. Suriyada münasibətlər 2011-ci ilin mart ayında başlayıb. Müşahidə qrupunun bildirdiyinə görə, ölənlərin sayı artıq 500 mindən çoxdur.

Skripalın zəhərlənməsinə görə Rusiya günahlandırılır

Böyük Britaniyanın baş naziri Tereza Mey deyib ki, hökumətin çıxardığı nəticəyə əsasən, keçmiş rus casusu Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinə görə, çox güman Rusiya məsuliyyət daşıyır. Britaniya parlamentində danışan Mey, həmçinin bildirib ki, hücum zamanı istifadə edilən əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə Rusiyada hazırlanıb. Britaniya baş naziri bu açıqlamaları milli təhlükəsizlik şurasının iclasından sonra verib. Solsberi şəhərinin parkında Sergey Skripal və qızının skamyada huşunu itirmiş halda tapıldığı yerdə, tibbi ekspertiza komandası işləyir. Skripal keçmiş Rusiya agentidir. O, 100 min dollar müqabilində Britaniyanın kəşfiyyat agentliklərinə Avropadakı rusiyalı casuslarla bağlı məlumat verdiyini etiraf edib.

Dörd il Rusiya həbsxanasında qaldıqdan sonra o, 2010-cu ildə ABŞ ilə aparılan casus mübadiləsi nəticəsində azadlığa buraxılıb və daha sonra Britaniyaya köçüb. Rusiya Xarici İşlər Nazirliyində Britaniya baş naziri Tereza Meyin bəyanatını sirk şousu adlandırılıb: "Bu, Britaniya parlamentində sirk şousudur. Nəticə aydındır: təxribata əsaslanan növbəti informasiya-siyasi kampaniya. Yeni nağıllar uydurmaqdansa, qoy, Krallıqda kimsə bundan əvvəlki işlərin (FTX-nın keçmiş zabiti Aleksandr Litvinenko, oliqarx Boris Berezovski) aqibətinin necə olduğu barədə danışsın".

Trampın seçki kampaniyasında Kreml izi tapılmadı

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi prezident Donald Trampın seçkiqabağı kampaniyası və rəsmi Moskva arasında hər hansı əlaqə tapmayıb. Bunu respublikaçı konqresmen Mayk Konvey bəyan edib. "Biz sövdələşməyə dair ciddi dəlil-sübut aşkarlamadıq. Söhbət yalnız bəzi uğursuz qərarlar və yersiz görüşlərdən gedə bilər", - deyərək konqresmen vurğulayıb. Onun sözlərinə görə, məsələ ilə bağlı bütün dindirilmələr başa çatıb. Bununla belə, Demokratlar Partiyasının Nümayəndələr Palatasındakı üzvləri vəzifəsini tərk edən Ağ Evin kommunikasiyalar üzrə direktoru Houp Hiks və Trampın seçkiqabağı kampaniyasının meneceri Kori Levandoskinin dinlənilməsinə zəruri sayırlar. Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müllər ötən ilin mayında "Rusiya işi" ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir



Putinin 2016-cı ildə Amerikada prezident seçkilərinə müdaxilənin arxasında Rusiyadakı yəhudilərin və ya başqa azlıqların dura bilməsi haqda açıqlamaları Birləşmiş Ştatlarda mənfi reaksiyaya səbəb olub. ABŞ-dakı Anti-Defamasiya Liqası (ADL) Putinin NBC telekanalına müsahibəsi zamanı verdiyi açıqlamalara izahat verəcəyinə ümid bəslədiyini bildirib. Martın 9-da yayımlanmış müsahibədə Putin Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı sual verilib. Putin Rusiya vətəndaşlığı olan ukraynalılar, tatarlar və yaxud da yəhudilərin bununla əlaqəsi ola biləcəyini deyib. "Bəlkə onlar heç rus deyilərlər, Rusiya vətəndaşlığı olan ukraynalılar, tatarlar və yaxud da yəhudilər də yoxlanıla bilər. Bəlkə onların ikili vətəndaşlığı, ya da yaşıl kartı var. Bəlkə amerikalılar bu işi görmək üçün pul verib. Siz bunu necə bilə bilərsiniz? Mən bilmirəm", Putin bildirib. Anti-Defamasiya Liqasının prezidenti A.Greenblat açıqlamasında bildirib ki, prezident Putin qərribə bir şəkildə ölkədəki yəhudilərin və başqa azlıqların göstərərək günahkar oyununa əl atır. O, həmçinin bildirib ki, Putinin, Rusiyanı yüz illərdi bürümüş klassik anti-semit stereotiplərini yenidən canlandırmasını görmək olduqca böyük narahatlıq doğurur. Konnektikut ştatından demokrat senator Riçard Blumental dünya liderlərini Putinin açıqlamalarını qınamağa çağırır. ABŞ-ın xüsusi prokuroru Robert Müllər fevral ayında Rusiyanın 13 vətəndaşı və 3 təşkilatını seçkilərə müdaxilə etməkdə ittiham edərək, onları Birləşmiş Ştatları aldatmaqda günahlandırır.

Səhifə Kamranın təqdimatında

“Qoy həmişə bayram olsun!”

Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı internat məktəbdə Novruz şənliyi keçirilib



O nlar oxuyurlar, şənliyə, danışır, gülürlər, oynayırlar... Onlara baş çəkməyə gələnlərlə sevinclərini bölüşürlər. Belə günlər isə onların həyatında hər gün olmur.

Türkan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Təhsil Nazirliyinin təşkil etdiyi Novruz bayramı tədbiri uşaqların adı günlərinə rəng qatdı. Internat məktəbdə əsasən nitqi qüsurlu uşaqlar təhsil alır. Bəziləri natamam ailələrin övladlarıdır. Bəzilərinin atası-anası, bəzilərinin valideynlərindən biri var, bəziləri isə qohumlarının himayəsində yaşayırlar. Onları bir dam altında birləşdirən isə internat məktəbin maraqlı həyatıdır. Məktəbin divarlarını bəzəyən rəsm əsərləri, şagirdlərin müxtəlif fənlər üzrə qazandığı diplomlar, foyədə düzənlənən əl işləri şagirdlərin istedad və qabiliyyətindən xəbər verir.

Internat məktəbin Novruz şənliyi bütün müəllim və şagird kollektivini bir araya gətirib. Milli paltar geyinən oğlan və qızların rəqsləri bir-birini əvəz edir. Bir-birindən şirin xalq mahnılarımız ilə şagirdlərin ifasında səslənir. Məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə "Keçəlin saqqalı və Kosa'nın saçı" adlı tamaşa isə uşaqların xüsusi yaradıcılıq qabiliyyətinə malik olduğunu ortaya çıxarır. Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər, Kosa və Keçəlin məzəli zarafatları internata, bura toplaşanlara baharın tərəvətini bəxş edir.

1979-cu ildə yaranan internat məktəb 2005-ci ildən ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan internat məktəb müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Hazırda müəssisədə 154 şagird təhsil alır, onlardan 69 nəfəri burada gə-



çəlir. Uşaqların təlim-tərbiyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Internat məktəb 2016-2017-ci tədris ilindən "Sağlam təhsil-sağlam millət" layihəsinə cəlb edilib.

Məktəbin baş tərbiyəçisi Təranə Hüseynova bizimlə söhbətində internatda uşaqlara yüksək səviyyədə qayğı göstərildiyini bildirdi: "Heydər Əliyev Fondu məktəbə yardım göstərir. Təhsil Nazirliyi tərəfindən də məktəb tam təmin olunub. Uşaqlar müxtəlif tədbirlərdə iştirak edirlər. Tətilərdə onları ekskursiyalara çıxarıyıq. Uşaqların əyləncələri təmin olunur".

"Internat məktəbdə demək olar ki, respublikanın bütün bölgələrindən olan uşaqlar var" - deyər **direktor müavini Kerim Dadaşov** məlumat verdi: "Internatın 220 şagird tutumu var. Gələcəkdə uşaqların sayını daha da artırmaq nəzərdə tutulur". Şagirdlər internatda 1-ci sınıfdan 9-cu sinfə qədər təhsil alırlar: "6 yaşından uşaqları məktəbə qəbul

edirik. Gələcəkdə məktəbəqədər hazırlıq qrupları açmaq və reabilitasiya ilə bağlı məktəbi genişləndirmək fikrindəyik. Eyni zamanda, uşaqlara günü uzadılmış qruplarda təhsil verməyi də düşünürük. Məktəbdə uşaqlarla fərdi məşğul olunur. Reabilitasiya mərkəzi kimi ayrıca kabinetimiz də var".

Direktor müavini gələcəkdə eşitmə və görmə qabiliyyəti pis olan uşaqların da reabilitasiya mərkəzinə cəlb olunacağını bildirdi: "Internatın loqopedləri, psixoloqları və müəllim kollektivi uşaqların təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Ümumtəhsil fənlərindən əlavə, şagirdlərə fərdi məşğələlər keçirilir. Uşaqlar 9-cu sinfi demək olar ki, nitqi tam bərpa olunmuş şəkildə bitirirlər". K.Dadaşovun dediyinə görə, məktəbin 9-cu sinfini bitirən şagirdləri arasında uğur qazananlar, hətta kolleclərə, ali məktəblərə qəbul olunan-

lar da var. Belə ki, keçən il internatın şagirdlərindən biri 630 balla ali məktəbə daxil olub.

Internat məktəbdə "Xalçaçılıq texnologiyası" fənni tədris edilir. Şagirdlər ümumi təhsil almaqla yanaşı, xalçaçılıq sənətinə də yiyələnirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də fəaliyyət göstərir. Məktəbin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. Internat məktəbdə toxuculuq, rəsm, musiqi, dulusçuluq, dekorativ sənət dərnəkləri də fəaliyyət göstərir: "Məktəbin rəqs və musiqi qrupu internatda keçirilən tədbirlərdə yaxından iştirak edir. Şagirdlər fənn olimpiadalarında fərqlənərək respublika turlarında iştirak edirlər. Təhsildə fərqlənən uşaqlar çoxdur". Direktor müavini bildirdiyinə görə, internatda valideyn himayəsindən məhrum olan uşaq yoxdur: "Bəziləri valideynlərindən birini itirib. Ola bilər ki, qəyumluqda olan uşaq da olsun. Valideynlər uşaqlarına baş çəkməyə gəlirlər. Uşaqların bəziləri axşamlar evlərinə gedirlər. Biz uşaqların maksimum valideynləri ilə görüşməsinə çalışırıq. Çünki onları nə qədər tərbiyə etsək və məhəbbət göstərsək də, valideyni əvəz edə bilmərik".

Məktəbin psixoloqu Günay Bayramova internat məktəbdə oxuyanların əksəriyyətinin natamam ailələrin uşaqları olduğunu söylədi: "Uşaqların çoxunu ailələrində problemlər var. Bu baxımdan, onlarda müəyyən komplekslər yaranır. Internata yeni gələndə, adaptasiya problemi yaşayırlar. Biz bütün vasitələrlə onlara kömək etməyə çalışırıq. Valideyn sevgisini tam verə bilməsək də, maksimum diqqət və səfəqət göstərməyə çalışırıq. Uşaqlarla tez-tez fərdi qaydada söhbətlər aparırıq. Həm korreksiyaedici iş görürük, həm də konsultasiyalar olur. Aqressiv uşaqları ictimai işləmə cəlb etməyə çalışırıq, onlara yaşamaq məsuliyyətini dərk etdiririk". Psixoloq şagirdlərin arzularından da söz açdı: "Onlar daha çox gələcəkdə hansı ixtisası seçmək istədiklərindən danışirlər. Maraqlıdır ki, çoxu hərbiçi olmaq istəyir. Bəzilərinin arzusu hansısa bir ölkəyə getməkdir. Ən böyük arzuları isə bütöv ailədir. Natamam ailədən olan uşaqlar "ailəmiz tam olsun" deyirlər".

Internatın şagirdləri ilə söhbətimizdə biz də onların arzularını eşitdik. **Seymur Əliyev** (adı şərtidir) Türkan qəsəbəsindəndir. Beşinci sınıfdə oxuyur. Rəqs, rəsm, ingilis dili fənlərinə maraqlıdır. Məktəbi qurtaranda həkim olmaq istəyir. "İstəyirəm insanlara kö-



mək edim, onları sağaldım".

9-cu sinif şagirdi Mehdi Süleymanov isə Biləsuvar rayonundandır. Internatdan ayrıldıqdan sonra orta təhsilini davam etdirmək və kollecə daxil olmaq istəyir. Arzusu bizneslə məşğul olmaqdır. Deyir ki, rayona - anasına baş çəkmək üçün hər şənbə evlərinə gedir: "Atam bizi atıb gedib. Anam da xəstədir. Hər həftə ona baş çəkməyə gedirəm. Arzum ali məktəbi bitirmək və işləyərək anama kömək etməkdir".

9-cu sinif şagirdi İmran Quliyev Şabran rayonundandır. Tətildən-tətilə rayona getdiyini deyir. Internatda təhsilini başa vurduqdan sonra rəhbərlik olmaq istəyir.

8-ci sinif şagirdi Gülnarə Hüseynovanın ən böyük arzusu Bakı Dövlət Universitetinə daxil olmaqdır: "Dərslərimi yaxşı oxumağa çalışıram. Arzum jurnalist olmaqdır".

Şagirdlər yazın gəlişinə sevinirlər. Onların arzuları da bahar qədər unudulmazdır: "Novruz bayramını çox sevirik. Çünki bu bayramda hamının üzü güldür. Biz də həmişə sevinmək, həmişə rəqs etmək, mahnı oxumaq istəyirik. Qoy həmişə bayram olsun".

Təranə Məhərrəmov

Sumqayıt abunəçiləri üçün yeni Azercell Eksklüziv

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun mağazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir. Belə ki, Azercell 12 mart tarixində Sumqayıtda yeni konsepsiyaya uyğun Eksklüziv mağazasının açılışını edib.

Sumqayıt şəhəri, 11-ci m/r, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müş-



tərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da "izahlı qaimə" və "addanada" əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəs-

təkləyən müxtəlif aksesuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərəcək bu mağaza da heftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündə Sumqayıt Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50 faizi dəyərində hədiyyə əldə edə biləcəklər.

Azercell Telekom yaxın il ərzində yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.

“Hidayətoğlu Şirkətlər Qrupu” MMC Hərrac Mərkəzi

tərəfindən məhkəmə qərarları əsasında açıq hərraca çıxarılacaq borclulara məxsus daşınar və daşınmaz əmlaklar barədə elanlar



Daşınmaz əmlaklar

Nö	Yerli icra qurumu və Probasiya Şöbəsi	Ünvan	Müəssisə və əmlakın adı	Ümumi sahəsi (kv.m)	İlkin qiyməti (AZN)	Beh %-lə
1.	Yasamal	Yasamal rayonu, Akademik Şafayət Mehdiyev küçəsi, ev 1, mənzil 56	3 otaqlı mənzil	Ümumi sahəsi 70.4 kv.m	100 000	5000
3.	Abşeron	Abşeron rayonu, Pirəkəşkül kəndi	Torpaq sahəsi	0.1 ha	20 000	1000
4.	Xaçmaz	Xaçmaz rayonu, Hacıbəy kəndi	Torpaq sahəsi	0.81 ha	1 000	50
5.	Nizami	Bakı şəhəri, Nizami rayonu, 2520/2522-ci məhəllə, Nəsimi küçəsi ev 32E mənzil 62	2 otaqlı mənzil	Ümumi sahəsi 80.3 kv.m	100 000	5000
6.	Şamaxı	Şamaxı şəhəri, Gənclər küçəsi ev 36	0.07 ha torpaq sahəsində 1-ci mərtəbədə qeyri yaşayış sahəsi	Ümumi sahəsi 94.6 kv.m	78 000	3900
7.	Xətai	Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 16	0.00516 ha torpaq sahəsində 1 mərtəbəli qeyri-yasayış binası və tərkibində tikinti-sahəsi	X	77 400	3870
8.	Nizami	Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ev 27, mənzil 11	1 otaqlı mənzil	Ümumi sahəsi 29.2 kv.m	29 000	145
10.	Xətai	Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi	7220 saylı torpaq sahəsi	X	15 000	750
11.	Şəki	Şəki şəhəri, Əliheydər Qarayev küç ev 8	0.0797 ha torpaq sahəsində fərdi yaşayış evi	X	59 000	2950
12.	Xaçmaz	Xaçmaz şəhəri, Xüdrəddin Şükürov küçəsi ev 9	0.04 ha torpaq sahəsində fərdi yaşayış evi	X	76 000	3800
13.	Xaçmaz	Xaçmaz şəhəri, Natavan küçəsi, ev 27A, mənzil 6	Mənzil	X	40 000	2000
14.	Nizami	Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi, ev 22 mənzil 6	2 otaqlı mənzil	Ümumi sahəsi 44.2 kv.m	50 000	2500
15.	Göyçay	Göyçay şəhəri, Bakı küçəsi ev 69, mənzil 01	1 otaqlı mənzil	Ümumi sahəsi 55.5 kv.m	12 000	600
16.	Şəki	Şəki şəhəri, Mikayıl Müşfiq küçəsi ev 40	0.06 ha torpaq sahəsində, 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi	Ümumi sahəsi 59.9 kv.m	125 000	6250
18.	Şəki	Şəki şəhəri, 125-ci kvartal	Torpaq sahəsi	0.06 ha	6 000	300
19.	Nizami	Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 102, mənzil 10	Mənzil	X	70 000	3500
20.	Nizami	Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 64, mənzil 122	Mənzil	X	57 000	2850
21.	Quba	Quba rayonu, Alpan kəndi	2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi	Ümumi sahəsi 118.kv.m	30 000	1500
22.	Quba	Quba rayonu, Zərdəbi qəsəbəsi	0.06 ha torpaq sahəsində, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi	Ümumi sahəsi 120.7 kv.m	25 000	1250
23.	Quba	Quba şəhəri, 22-ci məhəllə	0.0079 ha torpaq sahəsində, 1 mərtəbəli, 1 girişli qeyri yaşayış binası (Qəbir daşları yonan sex)	Ümumi sahəsi 73.7 kv.m	15 000	750
24.	Nəsimi	Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi ev 21, mənzil 21	Mənzil	X	57 000	2850
25.	Abşeron	Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 20, mənzil 24	Mənzil	X	75 200	3760
26.	Abşeron	Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə	0.05 ha torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi	Ümumi sahəsi 117.3 kv.m	45 000	2250
27.	Abşeron	Abşeron rayonu, Məmmədli kəndi, M.P.Vaqif küçəsi, döngə 5 ev 11	Fərdi yaşayış evi	X	100 000	5000
28.	Abşeron	Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi, 9/2 B	Fərdi yaşayış evi	X	60 000	3000
29.	Şəki	Şəki rayonu, Öyrət kəndi	Qeyri yaşayış sahəsi	X	80 000	4000

30.	İsmayılı	İsmayılı rayonu, Mican kəndi	0.0245 ha torpaq sahəsində 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi	Ümumi sahəsi 207.4 kv.m	66 000	3300
31.	Nizami	Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 58, mənzil 41	3 otaqlı mənzil	Ümumi sahəsi 60.5 kv.m	70 000	3500
32.	Yasamal	Zaqatala şəhəri, Heydər Əliyev pr, ev 149	Fərdi yaşayış evi	X	94.500	4725
33.	Xətai	Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111, mənzil 110	3 otaqlı mənzil	Ümumi sahəsi 48.73 kv.m	85 000	4250
34.	Nəsimi	Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 15, mənzil 4	Mənzil	X	55 000	2750
35.	Nəsimi	Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 342, Ələvsət Quliyev küçəsi, ev 98, mənzil 15	Mənzil	Ümumi sahəsi 148.31 kv.m	296 000	14800



Qızıl-zinət əşyaları

Nö	Yerli icra qurumu və Probasiya Şöbəsi	Qızıl-zinət əşyasının adı	Çəkisi	İlkin qiyməti (AZN)	Beh %-lə
1.	Göyçay	1 ədəd komplekt, 1 ədəd klon, 1 ədəd komplekt, 1 ədəd sırğa, 1 ədəd üzük	5 adda ümumi çəkisi 46.7 qram olan qızıl zinət əşyaları	1 932	96.6
2.	Nəsimi	4 ədəd üzük, 2 ədəd sep, 1 ədəd sırğa, 1 ədəd klon	4 adda ümumi çəkisi, 45.9 qram olan qızıl zinət əşyaları	1 425	71.25



Nəqliyyat vasitələri

Nö	Yerli icra qurumu və Probasiya Şöbəsi	marka	əlavə məlumat	İlkin qiymət (AZN)	Beh %-lə
1.	Yasamal	"SAİPA 132 EX" markalı 99-FU-492 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi boz metal, mühərrikin həcmi 1323 sm ³ əsaslı təmirə ehtiyacı vardır	1 000	50
2.	Yasamal	"VAZ 21214" markalı 90-UB-460 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi tünd yaşıl, mühərrikin həcmi, 1600 sm ³ , istifadəyə yararlı olması üçün cari təmirə ehtiyacı vardır	6000	300
3.	Yasamal	"RENAULT TONDAR" markalı 99-ES-310 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi qara, mühərrikin həcmi 1600 sm ³ , təmirə ehtiyacı vardır	4 000	200
4.	Yasamal	"VAZ-21703" markalı 99-FT-953 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi göy metal, mühərrikin həcmi 1596 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	6 000	300
5.	Yasamal	"VAZ-21074" markalı 90-HL-477 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2010, rəngi qara, istifadəyə yararsız	400	20
6.	Yasamal	"DAEWOO GENTRA SX" markalı 90-TR-086 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2014, rəngi tünd boz, mühərrikin həcmi 1485 sm ³ , təmirə ehtiyacı vardır	4 200	210
7.	Nizami	"Chevrolet Aveo" markalı 99-ET-812 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2012, rəngi mavi metal, mühərrikin həcmi, 1398 sm ³ , təmirə ehtiyacı vardır	8 500	425
8.	Xətai	"Saipa Tiba SX" markalı 90-VJ-560 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2012, rəngi ağ, mühərrikin həcmi, 1500 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	2 500	125
9.	Xətai	"Land Rover LR2" markalı 90-MM-860 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2007, rəngi qara, təmirə ehtiyacı vardır	15 000	750
10.	Qusar	"Nisan Qaşqai" markalı 99-DD-867 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2012, rəngi gümüş-metal, mühərrikin həcmi, 2000 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	12 000	600
11.	Xətai	"Vaz 21074" markalı 90-HG-121 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2010, rəngi qara, mühərrikin həcmi, 1600 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	1 000	50

“Hidayətoğlu Şirkətlər Qrupu” MMC Hərrac Mərkəzi tərəfindən məhkəmə qərarları əsasında açıq hərraca çıxarılacaq borclulara məxsus daşınar və daşınmaz əmlaklar barədə elanlar

Əvvəlki səhifə 10-da

12.	Ağdaş	"Hyundai Elantra " markalı 03-BE-700 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2011, rəngi qara	9 500	475
13.	Nizami	"KİA RİO " markalı 99-EN-906 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	17 602	880.1
14.	Xətai	"SEAT İBİZA " markalı 99-HP-638 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2014, rəngi ağ, mühərrikin həcmi, 1390 sm ³ , təmirə ehtiyacı vardır	13 000	650
15.	Xətai	"CHEVROLET ORLANDO" markalı 99-GP-850 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi göy metal mühərrikin həcmi, 1796 sm ³ , təmirə ehtiyacı vardır	17 000	850
16.	Binəqədi	"HYUNDAİ SANTA FE " markalı 90-GF-711 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2009, rəngi albalı metal, mühərrikin həcmi, 2200 sm ³ , təmirə ehtiyacı vardır	11 000	550
17.	Yasamal	"Vaz 21723" markalı 90-SD-760 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	200	10
18.	Yasamal	"DAEWOO GENTRA" markalı 90-UL-589 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	6 500	325
19.	Abşeron	"DAEWOO GENTRA" markalı 99-HV-662 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2014, rəngi ağ, mühərrikin həcmi 1485 sm ³ , təmirə ehtiyacı vardır	3 800	190
20.	Abşeron	"RENAULT TONDAR-90" markalı 90-GB-213 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	2 800	140
21.	Yasamal	"RUNNA" markalı 99-GV-121 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	4 500	225
22.	Yasamal	"VAZ 21723" markalı 90-VS-529 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ	300	15
23.	Yasamal	"CHEVROLET AVEO" markalı 90-SB-667 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2012, rəngi göy metal mühərrikin həcmi 1400 sm ³ , təmirə ehtiyacı vardır	9 000	450
24.	Yasamal	"VAZ 21074" markalı 90-KK-392 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2011, rəngi qara, mühərrikin həcmi 1600 sm ³ , istifadəyə yararsız	500	25
25.	Yasamal	"SAİPA 131 EX" markalı 99-FV-847 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi gümüşü, mühərrikin həcmi 1323 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	1 200	60
26.	Yasamal	"VAZ 21154" markalı 90-NL-875 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2012, rəngi qara metal	2 000	100
27.	Yasamal	"VAZ 21214" markalı 90-ZK-353 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2015, rəngi Göy	6 000	300
28.	Yasamal	"DAEWOO GENTRA" markalı 90-UV-468 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2014, rəngi qara, mühərrikin həcmi 1485 sm ³ , istifadəyə yararsız	500	25
29.	Nəsimi	"MG 6" markalı 90-MB-022 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	9 000	450
30.	Nəsimi	"KİA CERATO" markalı 90-SB-731 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	16 000	800
31.	Yasamal	"RENAULT TONDAR" markalı 99-GJ-675 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi gümüşü, mühərrikin həcmi 1600 sm ³ , istifadəyə yararsız	500	25
32.	Yasamal	"VAZ 21154" markalı 90-VD-395 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2012, rəngi ağ, mühərrikin həcmi 1600 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	1 500	75
33.	Yasamal	"DAEWOO GENTRA" markalı 99-GD-306 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ, mühərrikin həcmi 1485 sm ³ , istifadəyə yararsız	300	15
34.	Yasamal	"CHEVROLET AVEO" markalı 99-FS-680 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ met, mühərrikin həcmi 1398 sm ³ , təmirə ehtiyacı vardır	8 000	400
35.	Nizami	"ZİL mmz 554 yük" markalı 10-VD-238 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	1 500	75
36.	Yasamal	"VAZ-21703" markalı 90-LB-097 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ, mühərrikin həcmi 1600 sm ³ , istifadəyə yararsız	550	27.5
37.	Yasamal	"VAZ-21723" markalı 90-HA-558 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ, mühərrikin həcmi 1596 sm ³ , istifadəyə yararsız	300	15

38.	Yasamal	"VAZ-21723" markalı 99-FK-403 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ, mühərrikin həcmi 1596 sm ³ , təmirə ehtiyacı vardır	4 300	215
39.	Xətai	"HYUNDAİ İX 35" markalı 90-ST-666 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi qara, mühərrikin həcmi 1998 sm ³ , təmirə ehtiyacı vardır	26 000	1300
40.	Yasamal	"VAZ-21214" markalı 90-ZK-058 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2015, rəngi tünd albalı, mühərrikin həcmi 1690 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	3 500	175
41.	Yasamal	"MERCEDES BENZ 180" markalı 90-CJ-316 dövlət qeydiyyat nişanlı avtomobil	İli 1999, rəngi gümüşü metal, mühərrikin həcmi 1800 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	5 000	250
42.	Yasamal	"RENAULT TONDAR" markalı 99-EX-653 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ, mühərrikin həcmi 1600 sm ³ , istifadəyə yararsız	2 000	100
43.	Yasamal	"DAEWOO GENTRA" markalı 99-GH-947 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi qara, mühərrikin həcmi 1485 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	3 000	150
44.	Yasamal	"DAEWOO GENTRA" markalı 90-UZ-839 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2014, rəngi ağ, mühərrikin həcmi 1485 sm ³ , təmirə ehtiyacı vardır	500	25
45.	Yasamal	"SAİPA 132 SE" markalı 99-GU-768 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi qara, mühərrikin həcmi 1690 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	3 500	175
46.	Yasamal	"SAİPA 132 EX" markalı 99-GE-322 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ, mühərrikin həcmi 1323 sm ³ , istifadəyə yararsız	300	15
47.	Yasamal	"DAEWOO GENTRA" markalı 99-HM-379 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2014, rəngi boz, mühərrikin həcmi 1485 sm ³ , təmirə ehtiyacı vardır	11 000	550
48.	Yasamal	"RENAULT TONDAR" markalı 99-EO-581 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi ağ, mühərrikin həcmi 1600 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	5 000	250
49.	Yasamal	"VAZ-21214" markalı 90-RS-062 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2012, rəngi tünd yaşıl metal, mühərrikin həcmi 1700 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	2 800	140
50.	Yasamal	"VAZ-21214" markalı 10-OB-959 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2015, rəngi bənövşəyi metalik, mühərrikin həcmi 1690 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	7 000	350
51.	Yasamal	"VAZ-21154" markalı 90-RX-633 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2012, rəngi ağ, mühərrikin həcmi 1600 sm ³ , istifadəyə yararsız	1 000	50
52.	Yasamal	"DAEWOO GENTRA" markalı 99-GN-426 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi safari, mühərrikin həcmi 1485 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	7 000	350
53.	Yasamal	"MITSUBISHİ AİRTREK" markalı 90-MH-878 dövlət qeydiyyat nişanlı avtomobil	XXX	500	25
54.	Yasamal	"VAZ-21703" markalı 99-FT-953 dövlət qeydiyyat nişanlı avtomobil	İli 2013, rəngi göy metal mühərrikin həcmi 1596 sm ³ , əsaslı təmirə ehtiyacı vardır	6 000	300



Daşınar əmlaklar

Nö	Yerli İcra və Probasiya qurumu	Ünvan	Məişət əşyaları və avadanlıqlar	Miqdarı	İlkin satış qiyməti	Beh %
1	Nizami	Bakı şəh. Q. Qarayev pr, ev 92, m87	Qadın geyimləri	19 adda	1 047	104.7
2	Nizami	Bakı şəh, Nizami ray, Q. Qarayev pr, ev 116, mən 131	12 çaplı "MR153" markalı 0415336030 qeydiyyat nömrəli mülki ov silahı	1 ədəd	1 000	100
3	Kürdəmir	Kürdəmir rayonu, Xırdapay kəndi	iki kameralı soyuducu	1 ədəd	450	45

1. Hərrac 13 Aprel 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək.
 2. Hərracda iştirak etmək üçün müvafiq sənədlər hərracın başlamasına ən gec 5 (beş) iş günü qalanadək hərrac mərkəzinə təqdim olunmalı 2 iş günü ərzində hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəklərini yazılı surətdə bildirməlidirlər:
 - şəxsiyyəti təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN)
 - hərrac mərkəzinin depozit hesabına behin köçürülməsini təsdiq edən sənəd.
Hesab: "BTB" Bank ASC Həzi Aslanov filialı **Kodu:** 510835 **VÖEN:**13021665881
M/h: AZ13NABZ0135010000000093944 **S.W.I.F.T:** BBTBAZ22;
H/h: AZ10BBTB40060944074331000016
Ünvan: Bakı ş, Nərimanov rayonu, Nəcəf Nərimanov küç, 5D 4-cü mərtəbə, qapı 2;
 Tel:(012) 436 53 80 Əmlaklar barədə www.hidayetoglu.az saytında ətraflı məlumat əldə edə bilərsiniz.

Xaricdəki soydaşlarımız Novruz bayramını necə keçirəcəklər?

Bahar bayramı dünyanın hər yerində həmvətənlərimiz tərəfindən böyük sevgi ilə qeyd olunur

Elimizə, obamıza, yurdumuza Bahar gəlir. Novruz bayramı baharın müjdəçisidir. Hər bir ailədə Novruz bayramı üçün hazırlıq işləri görülür. Süfrələrimiz təbiətin bizə bəxş etdiyi ən ləziz təamlar ilə bəzədilir.

Yeni həyat gətirən, qəlbləri sevindiren, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevilənini olan Novruz bayramı nəinki ölkə daxilində, dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimiz tərəfindən də böyük həvəslə qarşılanır. Qürbətdə yaşayan vətəndaşlarımızla bayramqabağı söhbət etdik. Onlardan bayrama necə hazırlaşdıqlarını xəbər aldığımızı aydın oldu ki, həmyerlilərimiz bolluq, bərəkət, təmizlik, saflıq, ən əsası da barış rəmzi olan Novruzun gəlişini səbirsizliklə gözləyir və bu günə hazırlaşır.

"UŞAQLARI SEVİNDİRƏCƏYİK"

Paris-Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva bizimlə söhbətində Novruz bayramı ilə bağlı 25 martda Fransadakı səfirliyimizin dəstəyi ilə uşaqlar üçün nəzərdə tutulmuş Novruz şənliyi təşkil edəcəklərini bildirdi: "Parisdə fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdləri tərəfindən



milli bayramımızı, adət-ənənələri özündə əks etdirəcək səhnəcik təqdim olunacaq. Tədbirin əsas məqsədi vətəndən uzaqda yaşayan kiçik həmvətənlərimizə Novruz əhval-ruhiyyəsinə yaşamaqla bərabər, öz adət-ənənələrimizin nəsil-dən-nəslə ötürülməsini təmin etməkdir. Tədbirdə azərbaycanlı uşaqlarla yanaşı, fransız uşaqlar da iştirak edəcəklər".

"HƏR NOVRUZ BAYRAMINDA VƏTƏNİM ÜÇÜN DAHA ÇOX DARIXIRAM"

Misirəki Azərbaycan diasporunun rəhbəri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov bayram təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, Novruz bayramı Azərbaycanın ən böyük və özəl bayramlarından biridir. Onu qeyd etməyi qəbahət hesab edir: "Novruza "bahar bayramı" deyirəm. Sevimli fəslim bahar hər il yaxınlaşmağa başla-



yanda, mən Azərbaycan üçün daha çox darıxmağa başlayıram. Bildiyiniz kimi, bizim bölgələr çox səfalıdır. Ümumiyyətlə, Azərbaycan çox səfalı bir diyardır. Xüsusən də bahar fəslində hər tərəf güllü-çiçəkli, əmyaşıl olur, insana həddindən artıq xoş ovqat bəxş edir. Biz Misirin ən böyük universitetində, eyni zamanda da diaspor mərkəzimizdə Azərbaycan dilini tədris edirik. Burada sadəcə Azərbaycan dilini tədris etmirik, eyni zamanda, Azərbay-



canın mədəniyyətini təbliğ edirik. Bunun da ən önəmli təzahüründən biri bahar bayramıdır. İstər mən, istərsə də digər müəllimlərimiz 500-dən çox tələbəyə Novruz adət-ənənələri ilə bağlı geniş məlumatlar veririk. Ayın 13-də tələbələrimizlə və səfirliyimizlə birlikdə tədbir keçirəcəyik. Misirin Təhsil Nazirliyi tərəfindən dəvət olunmuş müxtəlif ölkələrin tələbələri arasında Azərbaycanı tanıdıracağıq. Adət-ənənələrimizi, milli geyimləri, eyni zamanda mətbəximizi təqdim edəcəyik. Ayın 14-də səfirliyimizdə diaspor ilə birlikdə tədbirimiz olacaq. 15-də isə Novruz bayramı ilə bağlı bizim diaspora mərkəzində tədbirimiz keçiriləcək".

S.Nəsirov bu tip tədbirlər vasitəsi ilə Misirdə həm azərbaycanlıları bir araya gətirdiklərini, həm də söhbət edib, xatirələrini paylaşdıqlarını deyir: "Burda dünyaya gəlmiş azərbaycanlıların da vətənimizin adət-ənənələrini unutmaması üçün bu tədbirləri keçirməyi vacib bilirəm. Eyni zamanda, azərbaycanlılar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmiş olur. Bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirik".

"KÖNÜL KƏRİMOVA VƏ CABBAR MUSAYEVİ BAYRAM ŞƏNLİYİNƏ DƏVƏT ETMİŞİK"

Nyu York Azərbaycan Evi və Nyu York Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Münəvvər Vahabova da bu bayramı xüsusi qeyd edir. Deyir ki, dünyanın o başında yaşasa belə, adətlərimizi və milli bayramlarımızı



unutmur və unutmur. "Dünyanın hansı bir ölkəsində yaşasaq da, öz mentalitetimizi, adət-ənənələrimizi, kimliyimizi, tariximizi, mədəniyyətimizi, bir sözlə, soykökümüzü unutmamalıyıq. Biz də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində yaşayan azərbaycanlılar olaraq bu ənənəni hər zaman yaşadıyıq. İlk çərşənbə axşamından başlayaraq bütün çərşənbələri və sevimli bayramımız Novruzunu yüksək səviyyədə qeyd edirik. Tonqalın üzərindən də atlarıq, səməni də cücədirik, xonça düzəldib süfrəmizi də bəzəyirik. Yaşadığınız məkənin heç bir fərqi yoxdur, yetər ki, daxilində, ruhunda Azərbaycanlılıq meyarı olsun. Baxmayaraq vətəndən uzaqda yaşayıyıq, evimizdə 82 yaşlı anam İsmət xanımın qayğısı ilə səmənilər cücür. Yumurtalar boyayır, şəkərbura, paxlava, qoğal, badambura bişirib, xonçalar hazırlayıyıq".

Novruz bayramına xüsusi hazırlaşan Münəvvər xanım deyir ki, bahar fəslini sevir.

Çünki bu fəsilə həyatın canlanması müşahidə edilir: "Dünyada bir çox xalqlar yeni il müxtəlif tarixlərdə qeyd edirlər. Məsələn, çinlilər fevral ayında, yəhudilər sentyabr ayında və s. Ancaq bizim yeni ilimiz, yeni günümüz yaz fəslinə təsadüf edir. Bu fəsil təbiətin ən gözəl fəslidir və yeni gün üçün də ən uyğun zamandır. Biz, Azərbaycan Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi olaraq xalqımızın bu milli bayramını hər il yüksək səviyyədə, həmvətənlərimizin əhatəsində, milli musiqi sədaları altında, milli mətbəximizin dadlı təamları ilə keçiririk. Bu ilki Novruz bayramımız daha əlamətdar qeyd olunacaq. Bakıdan gözəl musiqiçilərimiz Könül Kərimova və istedadlı bəstəkar, ifaçı Cabbar Musayev bizə qonaq olacaqlar. Artıq onlar Nyu Yorkdadırlar və konsert hazırlıqları gedir. Əminəm ki, bu ilki Novruz bayramımız daha möhtəşəm keçəcək. Mənə verilən bu fürsətdən istifadə edərək bütün müsəlman aləminin, doğma vətənimizdə və bütün dünyada yaşayan həmvətənlərimizin Novruz bayramını təbrik edirəm. Vətənimizə əmin-amanlıq, sülh, açıq səma, torpaqlarımızın ən qısa zamanda azad olunmasını arzulayıram. Novruz bayramınız mübarək!"

NOVRUZDA ARZU VƏ DUALAR ÖNƏMLİDİR

Qırğızıstandakı TÜRKEL Media Holdingin baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli deyir ki, soydaşlarımız Azərbaycan, Borçalıda, Güney Azərbaycanda, Göyçədə, Ağbada bayramı necə keçiriblərsə, Ulu Türküstanda yaşayan soydaşlarımız tərəfindən də Novruz heç fərqi olmadan, bir az da artıqlaması ilə qeyd olunur: "Öncə, baş redaktoru olduğum Almatı və Bişkek mərkəzli TÜRKEL Media Holdingimiz adından sizin vasitənlə xalqımızı əziz və müqəddəs bayramımız münasibətilə ürəkdən təbrik edirəm. Bu qədim bayramımız harada yaşamasından asılı olmayaraq, yurddaşları-



mızın əsrlər boyu nəsil-dən-nəslə ötürərək qoruyub saxladığı dəyərlərdən biridir. Əsrlər boyu Novruz ulularımız necə qeyd etmişlərsə, bu gün də yeni günümüzün, ruhumuzun təzələnməsinin rəmzi sayılan bayramı eynilə keçiririk.

Ulu Türküstan elində - Qazaxıstan, Qırğızıstan və Özbəkistanda məskunlaşan soydaşlarımız da hər birinin evində bir neçə səməni olmaqla, bu rəmzlərlə Novruz hazırlığına başlayırlar. Çərşənbələrimiz də öz yerin-

də. Tarixi vətənimizdəki kimi, şirniyyatlar bişirilir, insanlar bir-birinə qonaq gedərək xoş arzularını çatdırmağa, təbrik tələsirlər. Hətta soydaşlarımızın qonum-qonşuları da intizar və səbirsizliklə Novruzun gəlişini gözləyirlər. Bolluq, bərəkət, təmizlik, saflıq, ən əsası da barış bayramı olan Novruzun gəlişi bütün türksoylarımız üçün əsil dostluq, birlik və həmrəyliyə çevrilir".

R.Məşədihəsənli diqqətimizə çatdırdı ki, onlardan sonra daha təmtəraqlı Novruz bayramı özbək türklərində keçirilir: "Onlarda sümelek bişirmə adəti də Novruzun ən başlıca atributu hesab olunur. Novruz bayramından bir gün öncə geniş bir meydanca yaşlı nənələr böyük qazan başına yığılar, sıra ilə halva kürekləri ilə qarışdıraraq bişirirlər. Bütün qonaqlara sümelek, kök samsa, halim, özbək plovu verirlər. Bu bayramda ilk növbədə arzular və dualar önəmlidir. Biz də xaricdəki Azərbaycan icmasının bir parçası olaraq, torpaqlarımızın tezliklə işğaldan azad olunmasını, ölkəmizdə əmin-amanlığın, bolluq və bərəkətin, birliyin, sabitliyin hökm sürməsinə diləyir, dövlət başçısı İlham Əliyevin ətrafında xalqımızın sıx birləşərək vətənimizin xoş gələcəyi naminə çalışmasını arzu edirik".

NOVRUZ HYUSTONDA DA QEYD OLUNACAQ

Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və "Azərbaycan mərkəzi"nin direktoru İradə Axundova bildirir ki, hər il Novruz bayramını xüsusi qeyd edirlər və bayrama bir neçə həftə əvvəl-



dən hazırlaşır: "Novruz bizim ən sevimli bayramlarımızdan biridir. Bayrama az qalmış yığılıb şirniyyatlar bişiririk, buranın vətəndaşlarına öz şirniyyatlarımızı təqdim edirik. Onları Novruz bayramı haqqında məlumatlandırırıq".

İradə xanım sözlərinə onu da əlavə etdi ki, martın 18-də Hyustonda Novruz bayramı ilə bağlı türkdilli xalqların bayram tədbiri keçiriləcək.

"VALİDEYNLƏRİMİZ BAYRAM ADƏT-ƏNƏNƏLƏRİNİ BİZƏ AŞILAYIB"

İctimai Gənclər Təşkilatının sədri, Qafqaz Milli Mədəniyyət Mərkəzinin və Ukraynada "Qafqaz" rəqs məktəbinin rəhbəri Nicat Mirzəyev hər il Novruz bayramını xüsusi qeyd etdiklərini söylədi: "Azərbaycandakı kimi olmasa da, bura üçün yüksək səviyyədə



keçiririk. Təbii ki, öz vətənimizdə ab-hava başqadır. Ukraynada Novruzunu bizimlə bərabər türkdilli ölkələrin vətəndaşları da qeyd edir. Azərbaycanın xüsusi və özəl günlərini Ukraynada Azərbaycan diasporu, səfirliyi xüsusi qeyd edir və bunun üçün bir sıra konsert, proqramlar təşkil edirlər. Şəhər meri türkdilli ölkələrin bayramlarını qeyd etmələri üçün xüsusi konsert zalı ayırır ki, bu məkəndə biz öz tədbirlərimizi keçiririk".

N.Mirzəyev ailələrində hər il bu bayramı təmtəraqla qeyd etdiklərini deyir: "Azərbaycanda Novruz bayramı necə qeyd edilirsə, biz də bayramı elə keçiririk. Valideynlərimiz bayram adət-ənənələrini bizə aşılayıb. Biz də bu ənənələrimizi yaşatmağa çalışırıq. Evimizdə hər il bayram ənənəsinə uyğun şirniyyatlar bişirilir, səməni cücədirilir. Bayramdan öncə hazırlıqlar görülür, tonqal qalayıb üzərindən tullanıq, yumurta boyayıq, qohumlarla bir yere yığılıq".

Xəyalə Reis

Bakıda qadınlara qarşı quldurluq etdi

Qazaxıstan vətəndaşı olan Alı Tağıyev 10 il həbsxanada qalacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Bakıda quldurluq və soyğunçuluq edən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Qazaxıstan vətəndaşı Alı Tağıyev cavab verib. Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra prokuror ittiham aktını elan edib.

İttihamla görə, Alı Tağıyev ötən il iyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ülker Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını alıb.

Nəsimi rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının operativ şəkildə birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb.

Araşdırma zamanı onun həmin gün Nəsimi rayonu ərazisində Dilare Qəniyeva adlı başqa bir qadını da döyərək qızıl boyunbağısını quldurluq yolu ilə ələ keçirdiyi



məlum olub. Daha sonra Alı Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də ortaya çıxıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib və onun cinayəti şahid ifadələri ilə sübuta yetirilib.

Prokuror Alı Tağıyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə Alı Tağıyev 10 il azadlıqdan məhrum edilib.

Həmyerlisini balta ilə öldürdü

Maarif Alxasovun şikayəti təmin edilmədi



Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə qətl törədən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Quba rayon sakini Maarif Alxasov cavab verib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. İttihamla görə, Maarif Alxasov 17 av-

qust 2017-ci il tarixdə gecə Quba rayonunun Cimi kəndində Ozal Pənahovun toy məclisində həmkəndlisi Vətən Əhmədovla mübahisə edib.

Mübahisə zamanı Vətən Əhmədov təhqiredici ifadələr işlədib. Daha sonra onlar toy məclisindən kənarda yenidən mübahisə ediblər. Amma onları həmkəndliləri Şahməmməd Babayev və Fəxrəddin Əhmədov sakitləşdirə bilib. Hadisədən bir gün sonra Vətən Əhmədov yenidən Maarif Alxasovun yaşadığı evin həyətinə gəlib. O, Maarif Alxasovu küçəyə çağıraraq onu yenidən nalayiq ifadələrlə təhqir edib, qəfil-dən sifət nahiyəsindən kəllə ilə vurub. Daha sonra Vətən Əhmədov küçəyə tərəf gələrək Maarifin ünvanına nalayiq ifadələr işlətməkdə davam edib.

Bundan əsəbiləşən Maarif Alxasov həyətlərindəki yardımçı otaqdan balta götürərək onun arxasınca gedib. O, Vətən Əh-

mədovla çatacaq əlindəki balta ilə onun baş nahiyəsindən iki zərbə vurub. Vətən Əhmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maarif Alxasov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maarif Alxasovun vəkili apellyasiya şikayəti verib. Vəkil Maarif Alxasov barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, ona təqsiri bilinməyən maddənin sanksiyasında nəzərdə tutulan həddən aşağı cəza təyin edilməsini xahiş edib. Müdafiəçi xahişini onunla əsaslandıraraq ki, məhkəmə cəza təyin edərkən, iş üzrə cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almayıb. Şikayətin dəlillərini araşdıraraq Sumqayıt Apellyasiya Məhkəməsi sonda qərarı elan edib. Məhkəmə Maarif Alxasovun şikayətini təmin etməyib.

Krim-xəbər

Bakıda soyğunçuluq törədən şəxsin yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunun ərazisində qeydə alınıb. Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu alıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Əziz Paşayev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, bu Əziz Paşayevin ilk əməli deyil və o, bundan öncə də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar davam etdirilib.

* * *

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, faktlardan birinin üstü Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində açıb. Belə ki, rayon ərazisindəki evlərin birindən 21 manat, mobil telefon və geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Saxlanılan Bakı şəhər sakini Səfai Şahbazov və Sabirabad rayon sakini Lamin Abışov əvvəllər də məhkumluq həyatı yaşayıb.

* * *

Oğurluq etmiş Gülnarə Novruzovanın ətrafında Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 19-da N.Qəhrəmanovanın çantasından içərisində 90 manat və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilib.

* * *

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvar ayından martın 12-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 3 ədəd xalça oğurlamaqda şübhəli bilinən Maşad kənd sakini Sadiq Nağıyev və şəhər sakini olan bir yeniyetmə saxlanılıblar. Hər bir faktla bağlı araşdırma aparılır.

* * *

Dxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə Sumqayıt şəhəri, 3-cü məhəllədə bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyini barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, məlumatla əlaqədar dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gediblər. Polis əməkdaşlarını gören həmin şəxs onlara müqavimət göstərərək və benzinlə özünü də yandırmağa cəhd göstərərək. Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.

Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarılan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M. Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyənənliyinə.

Faktla bağlı toplanmış materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.

Səhifə Ayxanın təqdimatında

Mikroavtobus

"KamAZ" la toqquşdu

Qəza törədən sürücü qaçdı

Sumqayıtda yol qəzası törədib qaçan sürücü müəyyənliyinə saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüldü və M.Hüseynovun həmin gün saat 20 radələrində S.Vurğun küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda hadisənin "Opel" markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülən tədbirlərlə qəzanı törədən hadisə yerindən yayınmaqda şübhəli bili-

nən həmin avtomobilin sürücüsü - Qubadlı rayon sakini Gündüz Səfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Respublikanın avtomobil yollarında ölümle nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Xəzər rayonunun Zuğulba qəsəbəsində Bakı şəhər sakini Nihat Əliyev idarə etdiyi "KIA" markalı avtomobillə yolu keçən qəsəbə sakini - 10 yaşlı Mətin Əhmədovu vurub. Nəticədə uşaq hadisə yerində dünyasını dəyişib.

Salyan rayonunun Düzənli kəndində Yolüstü kənd sakini Pərviz Qaraxanovun idarə etdiyi "VAZ-21099" və Sumqayıt şəhər sakini Ruslan Şirəliyevin idarə etdiyi



"VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə R.Şirəliyev və anası Kəlik hadisə yerində ölüb. Digər bir sərnişin, habelə P.Qaraxanov xəstəxanaya yerləşdiriliblər.

Daha bir ağır yol-nəqliyyat hadisəsi Şirvan şəhərində baş verib. Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil"ə məxsus xüsusi qurğulu "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar. Xəsarət alanların hamısı Şirvan şəhərindən olan qadınlardır. Hər bir faktla bağlı araşdırma aparılır.

Fettel tıxacca düşənlərə məsləhət verdi

“Belə yerdə məni ancaq əla musiqi və ya maşınımda əyləşən yaxşı yol yoldaşı xilas edə bilər”

“Red Bull” bolidinin sükanı arxasında əyləşərək 4 dəfə dünya çempionu olan Sebastyan Fettel hələ ki, “Ferrari” ilə istədiyinə nail ola bilmir. Belə baxanda, ötən mövsüm alman pilotun işləri pis getmirdi. Sadəcə, “Ferrari” sonluğu gətirə bilmədi.

Sonuncu dəfə 2007-ci ildə Kimi Rakkonenlə çempion olan “Ferrari” görəsən bu dəfə sindromu qıra biləcəkmi? Amma hazırkı məqamda italyan fanatlar Kimidən

yox, Sebastyanı çempionluq gözləyir. Gələn həftənin sonunda start götürəcək yeni mövsüm öncəsi Fettelın müsahibəsini oxumağa dəyər. Ancaq onu da deyək ki, Sebastyan bu müsahibədə “Formula-1” trassından kənarında avtomobil idarə etməyin yollarından danışacaq. Bir sözlə, bu müsahibə təkə “F-1” həvəskarları üçün yox, bütün sürücülər üçün maraqlı olmalıdır.

- Yarış trassından kənarında avtomobilinizi hansı tərzdə idarə edirsiniz?

- Deyərdim ki, adi trassda normal şəkildə maşın sürürəm. Stress vəziyyətində olmasam, sakit şəkildə avtomobil idarə edirəm və adi bir sürücü təsiri başımlayırım. Amma mən şəhərin küçələrində maşın sürməyi sevmirəm. Orda maşınların çoxluğu, tıxaclar və işıqforlar məni bezdirir. Çox səbirsiz adamam. Ona görə də maşını kənd yollarında və ya dağlarda sürməyi xoşlayıram. Həm də ki, belə yolların maraqlı döngələri də olur.

- Avtomobilinizdə kiminlə yola çıxmağı sevirsiniz?

- Təbii ki, ailəm yanımda olanda özümü daha rahat hiss edirəm. Yaxın insanlarla səfərə çıxmağın ləzzəti başqadır.

- Səfərləri əvvəlcədən planlaşdırırsınız, yoxsa qəfil qərar qəbul edirsiniz?

- Fikrimcə, daha çox qəfil qərarlar qəbul edirəm. Ümumiyyətlə, planlarıma az vaxt ayırıram. Amma uzun səfərlərə çıxmalı olursam, müəyyən planlar qururam. Yol xəritələrini sevirəm. Ancaq maşınla adi yola çıxmalı olursam, fərqli heç nə etmirəm.

- Maşında adətən hansı musiqilərə qulaq asırsan?

- Yolda həmişə müxtəlif janrlara qulaq asıram, ancaq əsasən 1960-90-cı illərin mahnılarına üstünlük verirəm. Müasir musiqi

qini demək olar ki, dinləmirəm.

- Uzun səfərə çıxmadan öncə hansısa qeyri-adi ayınlar yerinə yetirirsinizmi? Yaxud da yolda sizə lazım olacaq nəyisə həmişə yanınızda saxlayırsınızmi?

olan yollara girməyin. Hansı yolda tıxacın olduğuna ehtimal edirsinizsə, mütləq alternativ yol axtarın! Şəxsən mən bunu bacarıram. Amma “tıxac”a düşdümə, belə yerdə məni ancaq əla musiqi və ya maşınımda əyləşən yaxşı yol yoldaşı xilas edə bilər. Yanındakılarla söhbət edərsən və başın qarışır. Bu, səne sakitliyi qorumağa kifayət edir.

- Sükanı arxasında əsəbi halda əyləşsənsə, bununla necə mübarizə aparmaq olar?

- Maşına əyləşəndə maksimum dərəcədə sakit olmalısan və bütün diqqətin yolda olmalıdır. Əsəblərin lap korlanıbsa, belə vəziyyətdə qətiyyətlə su içməyə və musiqiyə qulaq asmağa meyil salma, bütün diqqətin yola yönəlt. Bu, səne fikrini toparlamağa kömək edəcək.

- Havanın vəziyyəti maşını idarə edərkən əhval-ruhiyyəni necə təsir edir?

- Əlbəttə, “Formula-1”də yarışın gedi-

şində hava dəyişirsə, bu, sənin çıxışına təsir göstərir. Belə məqamda mən maksimal dərəcədə sürətlə hərəkət etməyə çalışarkən vəziyyəti qiymətləndirməyə cəhd edirəm və bəzi dəyişikliklərə əl atıram. Əsas yəne də maksimum sürətlə hərəkət etməkdir. Amma adi şəraitdə havanın dəyişməsi mənə elə də ciddi təsir etmir. Çünki adi trassda maksimum sürətlə hərəkət etmək fikrinə olmuram. İstənilən halda, asfalt yağırsa və yolu görməklə bağlı problem yaşayırsansa, təbii ki, belə vəziyyətdə ehtiyatlı olmalısan.

- Müasir “Formula-1”də pilotlar bolidin çanındakı yanacağa nəzarət etməlidir. Bəs adi trassda buna əhəmiyyət verirsinizmi?

- Fikrimcə, orta statistik göstəricilərə əsasən, sürücülər yanacağa qənaət etmək haqda o qədər də fikirləşmirlər. Amma mən bəzi məqamlarda müəyyən qaydalara diqqət ayırıram. Məsələn, mən çalışıram ki, önümdəki maşınla aramda bir xeyli məsafə saxlayım. Ona görə də nə sürəti azaltmaq, nə də qabaqdakını ötmək haqda fikirləşmirəm. Çox sakit şəkildə irəliləyirəm. Bu, həm də mənə mənzil başına stressiz çatmağa kömək edir.



- Həmişə çalışıram ki, maşında içməli su olsun. Bu mənim yeganə diqqət yetirdiyim cəhətdir. Başqa heç nə etmirəm, maşını işə salıb hərəkət edirəm.

- Maşın six olan yollarda sakitliyi qorumaq üçün hansı məsləhətlərinizi verərdiniz?

- Ən yaxşı məsləhət: çalışın maşın six

Meydana tapança ilə girən prezident həbs edildi

Yunanıstan polisi PAOK-un prezidenti İvan Savvidinin həbsi ilə bağlı order verib.



Kaspi.az xəbər verir ki, Savvidi AEK-PAOK qarşılaşmasında meydana tapança ilə girərək, hakimlərə təzyiqli göstərmişdi. Polis prezidentdən savayı daha 4 nəfərin də həbsinə order verib.

Savvidinin üstündə tapança gəzdirməyə icazəsi olub. Ancaq Yunanıstan qanunlarına görə, stadionlara yalnız polisliyin tapança ilə daxil olmaq hüququ var.

Savvidi Rusiya Dövlət Dumasının sabiq deputatıdır.

FİFA Yunanıstana xəbərdarlıq etdi



FİFA Yunanıstan futbolunda baş verən zorakılıq halları ilə bağlı narahatlıq keçirir.

Kaspi.az xəbər verir ki, FİFA AEK-PAOK qarşılaşmasında baş verən ixtişaşlardan sonra Yunanıstana xəbərdarlıq edib. Ali futbol qurumu futbol oyunlarında zorakılığa son qoyulmasına çağırır.

FİFA bildirib ki, əks halda Yunanıstan bütün beynəlxalq turnirlərdən uzaqlaşdırılacaq. AEK-PAOK qarşılaşmasında qonaqların vurduğu qol hesaba alınmayandan sonra, PAOK-un prezidenti İvan Savvidi meydana tapança ilə girərək, hakimləri hədələmişdi.

Bu olaydan sonra Yunanıstan hakimiyyəti ölkə çempionatının oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.

İspani İngiltərədə istefaya göndərdilər

İngiltərə Premyer Liqasında daha bir məşqçi postundan qovulub. Kaspi.az xəbər verir ki, “Sautqempton” Mauritsio Pelleqrini ilə yolları ayırır. Premyer Liqanın 30-cu turunda “Nyukas”a məğlubiyətdən sonra (0:3) rəhbərlik İspan mütəxəssisi istefaya göndərib.

Onun köməkçiləri də komandadan ayrılıb. Pelleqrini “Sautqempton”da 2017-ci ilin yayından çalışırdı. Komanda 28 xalla 17-ci pillədə qərarlaşıb və düşmə zonasındadır.

Mourinyo De Burun da cavabını verdi

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Frnak de Burun cavabını verib.



Kaspi.az xəbər verir ki, Mourinyo De Burun fikirlərini ironiyalı ifadələrlə cavablandırıb. Frank bildirmişdi ki, Markus Reşfordun məşqçisi Mourinyo olmasına görə təəssüflənir. Portuqal mütəxəssisin cavabı belə olub:

“O deyib ki, Reşfordun mənim kimi məşqçisi olmasına görə təəssüflənir. Ona görə ki, mənim üçün əsas hədəfim qalib gəlməkdir. Əgər Markusun məşqçisi Frank olsaydı, o, məğlub olmağı öyrənəcəkdi. Çünki De Bur bütün oyunlarda məğlub olub”.

De Bur mövsümün startında “Kristal Pellas” 7 oyun dalbadal məğlub olduqdan sonra qovulmuşdu. Bu qarşılaşmalarda klub bir qol da vura bilməmişdi.

Səhifə Nəsiminin təqdimatında

Alveş Ronaldonun forması ilə burnunu silib?



PSJ-nin futbolçusu Dani Alveş Çempionlar Liqasının 1/8 finalında “Real”la keçirilən cavab qarşılaşmasında barədə danışdı.

Kaspi.az xəbər verir ki, Alveş həmin oyunda Ronaldo ilə arasında yaşanan gərginlik barədə də məlumat verib. O, olayın tərif olunduğunu vurğulayıb:

“Deyirlər ki, Ronaldonun formasına burnumu silmişəm. Bax, ona görə deyirəm ki, hansı dünyada yaşadığımı bilmirəm.

Hər dəfə fikirləşirəm ki, mənim 2 yaşım var, ya da belə danışan insanlar bu yaşdadırlar. Ronaldonun məni vurmaq istədiyini gördüm.

Ancaq burda qəribə heç nə yoxdur. Bu, mübarizədir. Hətta həmin epizoddan sonra ona belə dedim: “Mən də sənin kimi yəm, qoca. Məğlub olmağı sevmirəm”.

PSJ hər iki oyunda “Real”a məğlub olaraq (1:3, 1:2) mübarizəni dayandırıb.



Cümhuriyyət parlamentinin üzvü olan müəllim

Sovetlər onu Keşlə həbsxanasında güllələyib

Millət yükü - bu yükü daşımaq böyük cəsarət və qeyrət tələb edir. Bu yükü daşıyanlar Azərbaycan milli qurtuluş hərəkatının liderləri kimi adlarını silinməz bir tarixə həkk etdilər.

Xalqımız, tariximiz və milli varlığımız qarşısında haqq-səyi hədsiz dərəcədə böyük olan aydınlarımız Azərbaycançılıq məfkurəsini milli dövlətçilik səviyyəsinə yüksəltməyi bacardılar. Xalqın milli varlığının, yetkinlik və yaşamaq iqtidarının meyarı olan milli dövlətimizin ilk təməl daşlarını qoyan bu fədailər bütün varlığı ilə xalqına, torpağına bağlı idi. İftixar mənbəyimiz, nümunə məktəbimiz, hətta səcdəgahımız olan, vətəni, milləti, torpağı hifz edib bizə miras qoyan bu öndərlərin əziz xatirəsini qəlbimizdə, ruhumuzda, əməllərimizdə daim yaşatmalıyıq ki, Müstəqil Azərbaycanımızı yaşadaq! Azərbaycan Xalq Cümhuriyyəti elan edilməklə "Azərbaycan" kəlməsi sadəcə coğrafi, etnoqrafik və lingvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir əlamət oldu. Bunun üçün yüzlərlə istiqlal fədailərimiz yalnız öz canlarından, qanlarından keçmədi. Əzizlərini, arzularını, xoşbəxtliklərini belə istiqlal məfkurəsi yolunda qurban verdilər və bizə böyük milli məfkurə miras qoyub getdilər...

Mustafa Hacımusa oğlu Mahmudov 1878-ci ildə Kürdəmir rayonunda anadan olub. Mədrəsə təhsili alan Mustafa sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirib. Gənc müəllimin ilk iş yeri Bakıda 1-ci rus-müsəlman məktəbi olub. Bacarığı, müəllim yoldaşları və şagirdləri ilə mehriban ünsiyyəti onu az vaxtda kollektivin sevimlisinə çevirib. 1910-cu ildə Mustafa müəllimi həmin məktəbə müdir təyin edirlər və o, bu vəzifəni 1920-ci ilin aprel işğalına kimi şərəflə yerinə yetirib.

Düşdüyü mühit, ətrafındakı vətənpərvər ziyalılar onun dünya görüşünü dəyişdirir. O, yalnız pedaqoji fəaliyyətlə kifayətlənmir. Ölkədə yaranan Xeyriyyə Cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak edir, xalqın maariflənməsi, öz hüquqlarını bilməsi üçün qızğın mübarizə aparır. 1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilməsi, onun Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi xalq arasında böyük nüfuz sahibi olan ziyalılarla daha yaxından ünsiyyətdə olmasına səbəb olur. II Dövlət Dumasına Bakıda və Bakı quberniyasında seçkilər 1907-ci ilin fevral ayının 6-da keçirildi. Azərbaycandan seçilən vəkillər arasında 29 yaşlı kadet partiya üzvü Mustafa Mahmudovda var idi. II Dövlət Duması 1907-ci ilin fevral ayının 20-də fəaliyyətə başladı və xoşbəxtlikdən millət vəkillərimiz Dumada "əli qoynunda" oturmadılar. Dumada fəaliyyət göstərən Müsəlman fraksiyası 1907-ci ilin mart ayının 17-də yenidən təsis edildi və I Dumada olduğu kimi, fraksiyaya 22 müsəlman vəkil daxil oldu. Onların arasında müsəlman fraksiyasının, 9-cu şöbənin və dörd komissiyaların üzvü olan Mustafa müəllim, xalq təhsil komissiyasının üzvü kimi, hökumətin müsəlman əhalinin maariflənməsinə laqeyd münasibətini dəfələrlə tənqid edərək müsəlman müəllimlərinə qarşı qərəzli münasibəti bildirdi.

Müsəlmanların əksəriyyəti öz hüquqlarını bilmədiklərinə görə, hökumət idarələrində, xüsusən də məhkəmələrdə süründürməçiliyə, təhqirlərə məruz qaldığını dəfələrlə Dumadakı çıxışlarında qeyd edən Mustafa müəllim, hərbi-səhra məhkəmələrinin ləğvinə tərəfdar çıxmış, F.Xoyski və X.Xasməmmədovla birlikdə

hərbi nazirə müraciət edərək, Qafqaz hərbi-səhra məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunanların cəzasını yüngülləşdirmək barədə vəsatət qaldırmışlar. Mustafa müəllim Dumada həm də işsizlərə yardım komissiyasının üzvü idi və onu daha çox narahat edən məsələ də bu idi. Ona görə də bu sahəyə çox diqqət yetirirdi. O, tez-tez "Proqres" qe-



zetində işsizlər və onlara lazımı yardımın həcmi barədə məlumatlar verirdi.

Cəmi 103 gün fəaliyyət göstərən II Dumanın da ömrü uzun olmur. Lakin bu, müsəlman ziyalılarının ruhdan salmır. Əksinə, onlar milli kultür hərəkatını daha ezmə davam etdirməyə başladılar. Və nəhayət Türk-müsəlman Şərqiində ilk parlamentli respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsi Mustafa müəllim kimi yüzlərlə azərbaycanlı ziyalılardan uzun illər apardığı gərgin mücadilənin nəticəsi idi.

M.Mahmudov da Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı seçilmişdir. "Müsavat" fraksiyasının, parlamentin aqrar komissiyasının üzvü olmuşdur. Parlamentin əksər iclasların-

da yaxından iştirak edən Mustafa müəllim yenə də təhsillə bağlı məsələlərin həlinə önəm vermişdir.

27 aprel 1920-ci il saat 20.45. Azərbaycan Parlamentinin fəvqəladə axşam iclasının toplandığı gün. Bu iclasda Mustafa müəllim də çıxış edib. O, ürək ağrısı ilə demişdi: "Cənablar, biz bilirik ki, Parlamentin bugünkü qərarı Şimaldan olan qüvvələrin təsiri ilə çıxarılır. Gənc Azərbaycan təəssüf ki, Şimaldan gələn qüvvələrə qarşı durmaq iqtidarında deyildi. Parlamentin buraxılması ilə əlaqədar olaraq xüsusi müşavirə keçirilməlidir. Səs-küylə heç bir məsələni həll etmək mümkün deyil. Millətin taleyini həll etmək üçün buraya yığışanlar belə səviyyədə olmamalıdır". Amma Mustafa müəllim unudurdu ki, qurulacaq bu yeni "hökumət"ə intellektual səviyyəsi olan savadlı, istedadlı, vətənpərvərlər deyil, "səs-küylü" ilə özünü idarə edə bilməyənlər, Mirzə Cəlil demiş "hurreyə" gədənər, yazıb-oxumağı bacarmayan, "ziyalı"lar lazım idi...

28 aprel 1920-ci il. Azərbaycanın çiçəklənməsi naminə işləyə biləcək kəslərin hamısının məhvinə Mərkəzin "xeyirdua" verdiyi ilk gün. Tarix kitablarımızda millətin xilas günü kimi təqdim edilən gün. "Böyük aprel günəşi Azərbaycana xoşbəxtlik gətirdi" yazdı tarixçilərimiz! O, "xoşbəxtliyi" Ziya Bünyadov belə xarakterizə etmişdi: "Minlərlə vətənpərvərlərimizin həyatını buğda dəni kimi üyütdü". Onların arasında Mustafa müəllim də var idi. Mustafa müəllim işğaldan sonra Bakını tərk etmir. "Mən müəllim babayam, bu millətə təhsil verməliyəm" deyib, yenə də işinə davam etdi. 1924-1929-cu illərdə Bakıdakı 132 sayılı məktəbdə işləyən Mustafa müəllim işdən azad edilir. Səbəbi elə onun üzünə duran bəzi "müəllim" yoldaşlarının ifadələrində əks edilib. "Şagirdlərlə kobud rəftar edir", "Şagirdlərin tərbiyasını pozur", "Sovet məktəblərində millətçilik toxumları səpir" və s. ağılagəlməz ittihamlar, böhtanlar, yalanlar...

Amma dünya yaxşılardan da xali deyil. Mustafa müəllimi bu böhtanlardan qurtarmağı bacaran müəllim yoldaşları da oldu. Pənah Qasımovun rəhbərlik etdiyi müəllimlər ittifaqı Mustafa müəllimin yenidən işinə bərpa edilməsinə nail olur (Mustafa bəylə bağlı sənədlərdən belə aydın olur ki, onu iki dəfə - birinci dəfə 1924-cü ildə, ikinci dəfə 1929-cu ildə işdən azad edərkən müəllim yoldaşı Pənah Qasımovun böyük cəsarəti nəticəsində yenidən işinə bərpa edilib. Pənah Qasımov da Qori Müəllimlər Seminariyasını bitirmiş və Bakıda pedaqoji fəaliyyətlə məşğul olub. Dövrünün tanınmış və savadlı pedaqoqlarından olan Pənah müəllim Üzeyir bəyən bacanağı idi. Onun belə cəsarətli addımları və xeyirxahlıqları haqqında Hüseyn Cavidin ömür yoldaşı Müşgünaz xanımın xatirələrində də yetərincə məlumat var. Pənah müəllimin ailəsi ilə Cavidin əfəndinin ailəsi çox mehriban qonşu olublar. Elə bu xeyirxahlıqların nəticəsi idi ki, o da repressiya qurbanı oldu).

Üçüncü dəfə həbs edilən Mustafa müəllim təkəcə işini deyil həyatını da itir-



Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

di. Onu 23 noyabr 1937-ci ildə 2868 sayılı orderə əsasən həbs edirlər. İlk dindirilmə prosesi 27 noyabr 1937-ci ildə XDİK DSİ-nin 4-cü şöbəsinin əməliyyat müvəkkili Məmmədov tərəfindən aparılır və Mustafa müəllim "əks-inqilabi fəaliyyətdə" ittiham olunur. 30 noyabr 1937-ci ildə yenidən dindirilən Mustafa müəllimdən istədiklərini ala bilməyən müstəntiqlər "köhnə üsul"larına əl atsalar da, heç nəyə nail olmur. Mustafa müəllim özünü heç nədə günahkar bilmir. Belə olduqda, 5 dekabr 1937-ci ildə XDİK-çilər üzleşmə prosesi keçirirlər. Əvvəlcədən hazırlanmış şahidlər, ittihamlar... Bu da nəticə vermədikdə, 11 dekabr 1937-ci ildə yekun ittihamnaməsi hazırlanır və orada qeyd edilir: "Mustafa Hacımusa oğlu Mahmudov sovet hakimiyyətinə qarşı düşmən münasibət bəsləmiş və əksinqilabi fəaliyyətlə məşğul olmuşdur. Keçmiş müsavətçilərlə, o cümlədən müsavət rejimində böyük rol oynayan mühacirlərlə maraqlanmışdır".

Və nəhayət, 1937-ci il dekabrın 19-dan 20-nə keçən gecə. Ağır və təhqiramiz işgəncələrlə dolu olan bu gecə Mustafa müəllim ömrünün ahıl çağında (59 yaşında) Keşlə həbsxanasında güllələnmək üçün xüsusi otağa aparıldı (işgəncələrdən ayaqları yer tutmadığı üçün sürüdümlər) və "Azərbaycan SSR XDİK-in 8783 sayılı orderinə əsasən, şəxsi əmlakı müsadirə edilməklə güllələndi. Bu da Azərbaycana "Aprel günəşi"nin gətirdiyi "xoşbəxtliyin" növbəti günahsız bir qurbanı... Təəssüf ki, bu qurban sonuncu deyildi. Ölüm və cəza məşinini dayanacaqsız və fasiləsiz düşünən beynlərimizi, millət yükünü çəkənlərimizi məhv edirdi.

Akademik Z.Bünyadov təkəcə 1936-37-ci illərdə nə qədər zəka sahibimizin "qırmızı terror"un qurbanı olduğunu təmini olaraq belə hesablayırdı: "Bir gündə 24 saat (96 nəfər), ayda 30 gün (2880 nəfər), 2 il yarımda isə 80 mindən çox". Hələ "xalq düşməni"nin ailəsi kimi sürgünlərə göndərilən minlərlə ailə üzvlərini demirik. Gören, tarixin unuda bilməyəcəyi böyük faciəni bizlər necə, ömürlük yaddaşımıza həkk edə biləcəyikmi? Axı biz elə unutanlığımıza görə bu faciələrin qurbanı deyilikmi?!

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Əl-ələ tutmaq ağrını azaldır



Amerikada aparılan bir araşdırma görə, cütlüklər əl-ələ tutmaqla bir-birinin fiziki ağrıların azaldığını bilirlər. Elm adamları toxunmaqla keçən anlaşılma hissini azaldan kimyəvi maddələrin istehsalını artırdığını, əl-ələ tutan cütlüklərin ürək ritmlərinin və nəfəs almalarının bir müddət sonra sinxron təkrarlandığını ortaya qoyub. Milli.Az bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.

Sevdiyimiz şəxsin əlini tutmaq dəriyə basılan isti bir dəmirin ağrını uyşduracağı kimi bir təsir göstərir. Elm adamları bu vəziyyətin özünü onun yerinə qoyma hissindən qaynaqlandığını bildirir. Cütlüklərin bir-birinə duyduqları bu hissini toxunaraq qarşı tərəfə hiss etdirə bildiklərini və beyin dalğalarının eyni frekansıda "rəqs etməyə başladığını" söyləyir.

ƏL-ƏLƏ TUTMAQ AĞRINI NECƏ AZALDIR?

Bu tapıntının ilham qaynağı həkim Pavel Goldsteinin qızıdır. 4 il əvvəl həyat yoldaşını qızını dünyaya gətirən zaman rastlaşdığı hadisə onu bu araşdırmanı

aparmağa sövq edib: "Yoldaşımı rahatlatmaq üçün nə edə biləcəyimi düşünürdüm. Uzanıb əlini tutdum və bu, işə yaradı kimi göründü. Daha sonra bunu laboratoriyaya şəraitində test etmək istədim". Beləliklə, Goldstein beyinlərin cütləşməsinin ağrı üzərində təsirinə dair ilk araşdırmanı həyata keçirir. Araşdırma "şəxslərəarası sinxronizasiya" işlərinin bir hissəsi olaraq aparıldı və nəticələri ABŞ Beynəlxalq Elmlər Akademiyasının "PNAS" adlı mətbu orqanında yayımlandı. Goldstein bildirir ki, ağrı cütlüklər arasındakı sinxronu pozur, amma toxunmaq bunu geri gətirir.

AĞRINI YÜZDƏ 34 FAİZ DAHA AZ HİSS ETDİLƏR

Daha sonra həkim 23-32 yaşlı 22 cütlük arasında araşdırma aparıb. Partnyorları əllərini tutarkən, ya da fiziki təmas olmadan yanlarında oturarkən qadınların qollarına isti bir dəmir parçası toxundurulur. Partnyorunun əlini tutan qadınlar ağrını təxminən yüzdə 34 faiz daha az hiss edib. Araşdırma qrupunun qənaətinə görə, ağrının azalmasının böyük səviyyədə duyğusal yaxınlıqla əlaqəli olduğu düşünülür: "Partnyorun özünü onun yerinə qoyma hissi nə qədər güclüdürsə, əl-ələ tutmağın ağrıkəsici təsiri də o qədər güclü olur". Onu da qeyd edək ki, araşdırmanın aparılma üsuluna əsasən, əl-ələ tutmağın ağrını necə azaltdığını və beyin hansı nöqtələrinin aktiv olduğunu söyləmək mümkün deyil.

Qeyri-adi ada



Sloveniyanın şimalında, Alp dağlarının ətəyində yer alan Bled adasının bənzərsiz gözəlliyi hər kəsi heyran edir. Mənzərəsi ilə hər kəsi heyran edən Bled gölü və gölün ortasındakı eyni adada paytaxt Lyublyanadan təqribən bir saatlıq məsafədə yerləşir.

Bled gölü Buzlaşma dövründə yaranmış bir göldür. Bu səbəbdən Bled adasında həmin dövrdən əvvələ aid insan izləri aşkar edilməyib. Adada bir kilsə və 99 pillədən ibarət pilləkən var. Bəyin gəlini bu 99 pilləni qucağında qaldırmasının yeni cütlüklərə xoşbəxtlik gətirəcəyi ilə bağlı inanc var. Hazırda Bled gölü və adası Sloveniyaya gələn turistlərin ən çox üz tutduğu yerlərdən biridir.

Qan təzyiqini ölçən mobil əlavə



ABŞ-ın Miçiqan Universitetinin mütəxəssisləri qan təzyiqini ölçmək üçün mobil əlavə tərtib ediblər. Milli.Az xəbər verir ki, tərtibatçılar bildirib ki, nəticə əldə etmək üçün istifadəçinin sadəcə, barmağını smartfonun korpusuna qoyması lazım gələcək. Mütəxəssislər 3D çap üsulu ilə yaradılmış xüsusi çexol yaradacaqlar ki, orada da əlavə edilmiş optik ötürücü olacaq. Korpusa basıldıqda, təzyiqin ölçülməsi prosesi həyata keçiriləcək, onun göstəriciləri isə smartfondakı əlavəyə ötürüləcək. Artıq mütəxəssislər 30 nəfərin iştirakı ilə təcrübə də keçiriblər. Məlum olub ki, əlavə 90 faiz düzgünlüklə təzyiqi ölçə bilər. Bu araşdırma ABŞ-ın Milli Sağlamlıq İnstitutu tərəfindən maliyyələşdirilir.

İmmunitetin arı zəhəri ilə müalicəsi

İndoneziyada immunitet sistemini arı iynələri və arılardan alınan zəhər vasitəsilə müalicə edirlər. Həkimlər arı iynələrinin insanın immunitet sistemini gücləndirdiyini deyib. İynəbatırma müalicə üsulu ilə orqanizmini gücləndirmək istəyən xəstələrin sayı gündən-günə artır. Onlar alternativ tibbdə istifadə edilən bu üsulları tamamilə təbii hesab etdikləri üçün ciddi maraq göstərirlər.

"Arı zəhəri" terapiyası (apiterapi) olaraq da adlandırılan üsul xəstəliklərə qarşı immuniteti gücləndirməklə yanaşı, iflic, hepatit, revmatizm, xolesterin, baş dönməsi, qan azlığı kimi bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Müalicənin tətbiqindən öncə pasiyentin allergik reaksiyaları yoxlanılır. Bu, eyni zamanda, bədəndəki iltihablanmanın da qarşısını ala biləcək xüsusiyyətlərə malikdir. İynəbatırma müalicəsində hər xəstənin vəziyyətinə uyğun doza seçilir. Eyni zamanda, xəstəlikdən asılı olaraq, arı tikanlarının bədəndə müvafiq nöqtələrə batırılmasına diqqət edilməlidir. Terapiyanın orqanizmə uyğunlaşdırılması ən önəmli şərtlərdən biridir. Təxminən 17 ildir ki, "arı zəhəri" terapiyası ilə məşğul olan mütəxəssis



Vima Harson "Arı zəhəri" ilə bağlı elmi araşdırmalardan bəhs edən verilişin qonağı olub. Təbii olunan terapiya ilə bağlı tamamilə təbii maddələrdən istifadə etdiyini deyən mütəxəssis kimyəvi qatqıların bu terapiyada istifadə olunmasının əleyhinə olduğunu bəyan edib: "İynəbatırma ilə müalicə sahəsində çoxillik stajım var. Bu sahənin inceliklərinə də bələdəm. Xəstənin müraciətindən asılı olmayaraq, ilk növbədə onun allergik reaksiyasının olub-olmadığını yoxlayıram. Daha sonra iynəbatırma ilə müalicə üsulunda olduğu kimi, xəstəliyin vəziyyətinə uyğun olaraq arı zəhərini bədənin müəyyən nöqtələrinə tətbiq edirəm. Arı zəhərini bədəne yeritdikdən sonra masaj aləti ilə ətrafa yayılmasına kömək edirəm. Bu, həm ağrını azaltmağa, həm də zəhərin tez zamanda bədəne yayılmasına müsbət təsir edir".

ASTROLOGİYA

QOÇ - Sizin dərinə getmək qabiliyyətiniz çox parlaqdır. Yolunuzdakı istənilən əngəli aşacaqsınız. Mübarizədən qalib çıxacaqsınız, buna yalnız bir şey mane ola bilər: Başladığınız işə marağın tamamilə itməsi.

BUĞA - Həyata yaradıcı yanaşan fəal, ixtiraçı Buğalar üçün əlverişli gündür. Bu bürcün nümayəndələri əsl möcüzəyə qadırdırlar və onların dünyanı dəyişmək missiyası əlçatmaz görünür. Yeni işə başlaya bilərsiniz.

ƏKİZLƏR - Mənfi tendensiyaların təsiri əvvəlki kimi şəxsi münasibətlər sferasında güclüdür. Deməli qohumlarla, dostlarla münasibətlərdə mübahisə yaranması ehtimalı böyükdür.

XƏRÇƏNG - Gün sakit keçəcək, öncədən tutulan planları heç nə pozmayacaq. Bu günə təyin edilən görüşlər yaxşı keçəcək, xoş emosiyalar alacaqsınız. Çətin tapşırıqları həll etmək olar.

ŞİR - Şirlər yaxşı tərəflərini göstərəcəklər. Maraqlı təkliflər alacaqsınız, onları qəbul etsəniz, peşmançılıq hissləri yaşamayacaqsınız. Yaşlı qohumlarla münasibətlərdə çətinliklərin ortaya çıxması ehtimalı böyükdür.

QIZ - Son günlər yığılan problemlər təcili həllini tələb edir, eyni zamanda yeni işlərə başlamalısınız. Amma bunun üçün köhnələri yekunlaşdırmaq lazımdır. Gücünüzü və diqqətinizi toplayın.

TƏRƏZİ - Bu gün xoş və gərəkli işlərinizi ələ planlaşdırın ki, bir-birinin ardınca düşsün. Ancaq bu halda çox şey əldə edəcəksiniz, həyat gücünüzü və yaxşı ovqatınızı saxlayacaqsınız. Əldən düşməyə kimi çalışmayın.

ƏQRƏB - Həyat təməllərinizi bir az azaldın ki, bütün gücünüzü istifadə etməyəsəniz. Bütün işlərin öhdəsindən gəlməyə tələsməyin, bir, əsas iş seçin və diqqətinizi həmin istiqamətə yönəldin. Qohumlar və dostlar köməyə hazırdırlar, sadəcə bunu onlardan xahiş edin.

OXATAN - Uğurlu gün yaşayacaqsınız. Əlverişli zamandan istifadə edin ki, çoxdankı fikirlərinizi reallaşdırasınız. Vacib məsələlərin öhdəsindən yaxşı gəlinirsiniz, qorxusuz və ürksüz məsuliyyəti üzərinizə götürürsünüz.

OĞLAQ - İstəməyiniz sakit və xoş gün yaşaya bilərsiniz. Arzularınızın dalınca gedin, bu gün bununla enerji ehtiyatınızı artırma bilərsiniz, güc toplamaq mümkünləşir. Bir sözlə, həyatsevər notlara köklənir.

DOLÇA - Gün mühiti dəyişmək, səyahətə çıxmaq üçün münasibdir. Yaxşı olardı ki, yola yaxşı kampa niyə ilə çıxasınız. Dostlarla həyat enerjisini, müsbət emosiyaları bölüşmək, bir-birinizi dəstəkləmək sizə yaxşı təsir göstərəcək.

BALIQLAR - Çətin və ziddiyyətli gün yaşayacaqsınız. Özünüzü idarə etməkdə çətinlik çəkirsəniz, mənfi emosiyalar ön plana çıxacaq, aqressivliyiniz artacaq. Kininizi çölə çıxardıqdan sonra isə günah hissi sizi incidəcək, depressiyaya sürükləyəcək.

Səhifə Zeynəbin təqdimatında

Təsisçi:
Sona
VƏLİYEVA

Baş redaktor:
İlham
QULİYEV

Ünvan: Bakı ş.
Mətbuat prospekti,
529-cu məhəllə,
Beynəlxalq Mətbuat Evi
Telefon: 510-61-92,
432-88-45,
Faks: 510-61-93
E-mail: kaspiqazeti@gmail.com

Qəzet Mətbuat və
İnformasiya
Nazirliyində
qeydiyyatdan keçib.
Lisensiyası №022264,
Qeydiyyat №V 64

Qəzet redaksiyanın
kompüter mərkəzində
yığılıb, səhifələnib.
Bazar və bazar
ertəsindən
başqa hər gün çıxır.

Tiraj: 5000

Müəlliflərin mövqeyi ilə
redaksiyanın mövqeyi
üst-üstə düşməyə bilər